



HƏRÇƏQANI “TURKISH OPEN” YARIŞINDA QIZIL MEDAL QAZANDI



Qələbəni bizə yaşadanları

YASAT

OCAQ SPORT KLUBU

ÖYLADLARINIZIN SAĞLAM, AKTİV VƏ
İSTƏYİRSİNİZ? O ZAMAN ONLARI GİMNASTİK
MƏŞQLƏRİ ÜÇÜN RAHATLIQLA ETİBAR
KLUBU

ƏLAQƏ NÖMRƏSİ: +99455 50
ÜNVAN: ABBAS SƏHHƏT KÜÇƏSİ 2, HƏ
WWW.OCAQSPORTKLUBU.AZ



OCAQKLUB



OCAQSPORTKLUBU



B EYNİ ZAMANDA GÜCLÜ OLMASINI
İHA MƏŞQLƏRİNƏ YAZDIRAN. GIMNASTİKHA
EDƏCƏYİNİZ MƏKAN İSƏ "DƏDƏ SPORT"
DUR.

+99450 642 92 82

BYDƏR ƏLİYEV ADINA İDMAN ARENASI

DƏDƏSPORT.AZ





MADE IN
AZERBAIJAN

FAKHRIYA
KHALAFOVA

Nuray
PARFUMS



BU SAYIMIZDA



5 MART
BƏDƏN TƏRBİYESİ
VƏ İDMAN GÜNÜ

səh.6



Kiyevdən
6 medalla

səh.14



Hərçəqani
"Turkish Open"
yarişında qızıl
medal qazandı

səh.20



Azərbaycan yığma
komandalarının
məşqçiləri

səh.24



Mirheydər Sefiyev:
"AFFA klubumuza
dəstəyini və köməyini
əsirgəmir"

səh.42

Təl-Əvində 1 qızıl,
Daşkənddə
2 bürünc medal



səh.12

QƏTƏR MƏTBUATI
AZƏRBAYCAN
HAQQINDA



səh.18

YARIZARAFAT,
YARIGERÇƏK -
ÇEMPİONATI
DAYANDIRMAQ
GƏRƏKDİR Kİ, MİLLİ...



səh.22

Mənə "Rossi"
deyirdilər



səh.38

Azərbaycan idmançıları
Tokio-2020 Olimpiadasına
16 lisenziya qazanıblar



səh.46

SPORTSMAN

Baş redaktor:

Rəşad Qəmərsəhoğlu

Ünvan: Bakı, Fətəli Xan Xoyski 10,

Tofiq Bəhramov adına

Respublika Stadionu

Telefon: 012 511 15 32

e-mail: sportsmagazine@mail.ru

www.sportsman.az

Jurnal Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyatdan
keçmişdir. №1164

Müəlliflərlə redaksiyanın mövqeyi
uyğun gəlməyə bilər.

Reklamlarda gedən mətnlərə görə
jurnal məsuliyyət daşımır.

Jurnal Azərbaycanda "Time Print"
mətbəəsində çap edilib.

Üz səhifədə:

"Turkish Open" beynəlxalq
yarişın qalibi
Milad Beigi Hərçəqani
digər mükafatçılarla

İdman mütəxəssislərinə fəxri adlar verilib

“5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idmanın inkişafında, təbliğində xidmətləri olan idman mütəxəssislərinə fəxri adlar, həmçinin İdman sahəsində çalışan əməkdaşların Vətən müharibəsində göstərdiyi şücaətə görə Fəxri Diplomlar verilib.



5 MART BƏDƏN TƏRBIYƏSİ VƏ İDMAN GÜNÜ

“5 mart-Bədən tərbiyəsi və idman günü” münasibətilə idmanın inkişafında və təbliğində xidmətləri olan idman mütəxəssislərinə fəxri adlar verilib.

Fəxri bədən tərbiyəsi və idman işçisi – 19 nəfər
Azərbaycan Respublikasının əməkdar məşqçisi – 14 nəfər
Respublika dərəcəli hakim – 2 nəfər
Əməkdar idman ustası – 4 nəfər

“5 Mart Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə İdman sahəsində çalışan əməkdaşların Vətən müharibəsində göstərdiyi şücaətə görə “Fəxri Diplom”

1. Kərimov Samir Elmi oğlu (Yevlax RGİİ, rəis müavini-baş leytenant)
2. Məmmədov Əkbər Xəliq oğlu (Samux RGİİ, aparıcı məsləhətçi-sırası əsgər)
3. Həsənov Qurban Həsən oğlu (Goranboy RGİİ, rəis müavini- sırası əsgər)
4. Əsgərov Anar Telman oğlu (Ağdam RGİİ, baş məsləhətçi-baş leytenant)
5. Şahmuradov Hikmət Tapdıq oğlu (Kəlbəcər RGİİ, baş məsləhətçi-baş leytenant)

“5 mart bədən tərbiyəsi və idman günü” münasibətilə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Fəxri Diplom”

1. Pənahov Emin Həsən oğlu (Tərtər RGİİ, rəis)
2. Əhmədov Elnur Sabir oğlu (Ağdam RGİİ, rəis)
3. Səfərləyev Eldəniz oğlu (Füzuli RGİİ, rəis)
4. Quliyev Aslan Murad oğlu (Xocavənd RGİİ, rəis)
5. Quliyev Sənan Səfər oğlu (Beyləqan RGİİ, rəis)
6. Əkbərli Hikmət Hakim oğlu (Bərdə RGİİ, rəis)
7. Quliyev Rəfət Mətləb oğlu (Ağcabədi RGİİ, rəis)

8. Hübətov Elgün Mirzə oğlu (Sumqayıt ŞGİBİ, rəis)

9. Quliyev Yusif Nazir oğlu

“5 mart bədən tərbiyəsi və idman günü” münasibətilə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Fəxri Diplom”

1. Əhmədov Əliağa Nüşrəvan oğlu (“Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, təlimatçı)
2. Məmmədov Abdulla Məlik oğlu (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, direktor müavini)
3. Qafarov Teymur Teyyub oğlu (“Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, direktor)

“5 mart bədən tərbiyəsi və idman günü” münasibətilə idman sahəsində göstərdiyi könüllü fəaliyyətinə görə

“Fəxri Diplom”

1. Abbasov Tamerlan İlqar oğlu

“5 mart bədən tərbiyəsi və idman günü” münasibətilə idmanın təbliğatında göstərdiyi xidmətinə görə “Fəxri Diplom”

1. Acalov Fərhad Eldar oğlu
2. Abbasov Elxan İbrahim oğlu

Azərbaycan idmanının inkişafına öz töhfəsini verdiyinə və xidmətlərinə görə

“Fəxri Diplom”

Alexandera Wattin











TASHKENT GRAND SLAM

2021 UZBEKISTAN | MARCH 05-07 | #JudoTashkent



TƏL-ƏVİVDƏ 1 QIZIL, DAŞKƏNDƏ 2 BÜRÜNC MEDAL



**5-7 mart 2021-ci il
tarixlərində Özbəkistanın
paytaxtı Daşkənddə cüdo
üzrə "Böyük dəbilqə" tur-
niri keçirilib.**

Elmar Babanlı

"Azərbaycan cüdoçularından
yaxşı nəticələr gözləyirik. Yarışda
güclü idmançılarımız çıxış edəcəklər.

Onların hamısı yaxşı formadadır",
- bu sözləri yarışdan əvvəl Azərbay-
can Cüdo Federasiyasının baş katibi
Elmar Babanlı AZƏRTAC-a müsahi-
bəində deyib.

O bildirib ki, turnirdə komanda-
nın lideri Rüstəm Orucov da çıxış
edəcək. İdmançımız ötən il Macarıs-
tanda keçirilmiş analoji yarışda qalib
olub.

Cüdoçularımızdan bəzilərinin zə-
dəsi olduğunu da vurğulayan E.Ba-

banlı qeyd edib: "Ötən ay keçirilmiş
analoji yarışda Davud Məmmədsoy
(60 kq) zədələndiyi üçün budəfə-
ki turnirdə iştirak etməyəcək. Gənc
cüdoçularımızdan isə Aslan Mirzə-
yev (100 kq) Daşkənddə gücünü
sınayacaq. A.Mirzəyev 2019-cu ilin
dekabrında kişilər arasında Azər-
baycan çempionatında təcrübəli
cüdoçular Elmar Qasımov və Zelim
Katsoyevi məğlub edərək qalib olub.
Ümumiyyətlə, yarışda iştirak edəcək
bütün cüdoçularımızın medal şans-
ları var".

Baş katib qeyd edib ki, kişi cüdo-
çularımız turnirdən sonra Daşkənd-
də qalib "Tokio-2020"yə hazırlıq çər-
çivəsində təlim-məşq toplanışında
iştirak edəcəklər. Onlarla yanaşı,
komandanın liderləri sayılan digər
cüdoçular da turnirin sonuncu günü
Daşkəndə gəlib Özbəkistan yığma-
sı ilə birgə keçiriləcək təlim-məşqə
qoşulacaqlar. Qadınlardan ibarət
komandamız Albaniyada hazırlıq
keçəcək. Onların təlim-məşq top-
lanışı martın 10-dan 20-dək təşkil
olunacaq.

Rüstəm Orucov

Daşkənd turnirində Azərbaycanın hesabına ilk medalı Rüstəm Orucov (73 kq) yazdırıb. Belə ki, R.Orucov ilk görüşlərində sloveniyalı Martin Hojaki, sonra rusiyalı Oleq Bobqoyevi mübarizədən kənarlaşdırıb. Növbəti qarşılaşmada erməni rəqibi Ferdinand Karapetyana məğlub olan cüdoçumuz təsəlliverici görüşdə yerli idmançı Murodjon Yuldoşyevdən üstünlüyünü nümayiş etdirib. R.Orucov üçüncü yer uğrunda Özbəkistan komandasının digər üzvü Obidxon Nomonovu məğlub edərək bürünc medala sahib olub.



yiblər.

Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan Daşkənd turnirində dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçu mübarizə aparıb.

Davud Məmmədsoy

Bundan əvvəl isə fevralda İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirinə 15 cüdoçu ilə qatılan komandamız yarışı bir qızıl medalla başa vurub. Cüdoçularımızdan Davud Məmmədsoy bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.

Yarışda 60 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.

60 kq çəki dərəcəsinə mübarizə aparan Məmmədsoy Almaniya, Hindistan, Qazaxıstan və Rusiya təmsilçilərini məğlub edərək finalda gürcüstanlı Temuri Nozadze ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz Təl-Əvivdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Parisdən Kazana

Cüdo üzrə "Böyük dəbilqə" turniri Fransanın paytaxtı Parisdən Rusiyanın Kazan şəhərinə köçürülüb. Bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında məlumat verilib.

Turnir mayın 5-dən 7-ə kimi keçiriləcək. Məlumatda bildirilib ki, turnirin yerinin dəyişdirilməsi Fransanın yarışı təşkil etməkdən imtina etməsi ilə əlaqədardır. Yarış Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.

Vüsal M.

Stüart və estoniyalı Klen Kalyualidə qalib gələrək yarımfinaletə vəsiqə qazansa da, final uğrunda mübarizədə yerli idmançı Dovlat Bobonova məğlub olub. İdmançımız bürünc medal uğrunda görüşdə Özbəkistanın digər təmsilçisi Şermuxammad Jandreyev ilə qarşılaşmanı qələbə ilə başa vuraraq üçüncü yeri tutub.

Beləliklə, turnirə 12 idmançı ilə qatılan Azərbaycan komandası yekunda 2 bürünc medal qazanıb. Bu nəticə ilə komandamız 14-cü pillədə qərarlaşıb.

Turnirdə ən yüksək nəticəni Yaponiya (9 qızıl, 1 gümüş, 1 bürünc) komandası göstərib. Monqolustan (2 qızıl, 2 gümüş, 1 bürünc) və Cənubi Koreya (1 qızıl, 1 gümüş, 4 bürünc) sonrakı pillələrdə qərarlaşıblar. Hərəyə 1 bürünc medal qazanan Rusiya, Fransa kimi cüdo ölkələri ilk 15-liyə düşə bilmə-

Məmmədali Mehdiyev

Turnirin sonuncu günündə isə Məmmədali Mehdiyev (90 kq) ilk görüşdə Erlan Şerov (Qırğızıstan), daha sonra böyük britaniyalı Maks





Fevralın 26-28-də Kiyevdə güləş üzrə turnir keçirilib.


Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən ənənəvi yarışda sərbəst güləş yığmamız 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın komandamız isə 1 bürünc medal qazanıb.

Awf.az saytının məlumatına görə, sərbəst güləş yığmamız Kiyevdə böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə 12 idmançı ilə mübarizə aparıb. Heyətdə Mahir Əmiraslanov, Əfqan Xaşalov, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnebi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) yer alıb.

Qadınlardan ibarət millimiz 7 güləşçi ilə qüvvəsini sınayıb. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Tatyana Omelçenko (62 kq), İrina Netroba (68 kq), Gözəl Zutova və Səbiyə Əliyeva (hər ikisi 76 kq) Kiyevdə uğur qazanmağa çalışıb.

Qeyd edək ki, yarışda ölkəmizi, həmçinin, beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil ediblər.

Əli Rəhimzadə təsnifat mərhələsini güləşmədən keçib. Buna səbəb yunan rəqibinin xalça üzərinə çıxmasıdır. Mübarizəyə 1/16 finaldan qoşulan Turan Bayramov Ukraynanı təmsil edən erməni güləşçiyə son dəqiqədə "tuşe" ilə qalib gəlib. Gəncə güləş məktəbinin yetirməsi Belarus idmançısını da vaxtından əvvəl xalçadan məyus yola salıb.



KİYEVDƏN 6 MEDALLA

Rəhimzadə isə qırğız həmkarını tam üstünlüklə sıradan çıxarıb. Əli daha sonra yerli pəhləvana minimal fərqlə qalib gəlib. 1/4 finalda Turan ABŞ, Əli isə Gürcüstan idmançısı üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıblar. Bayramov finalın bir addımlığında qırğız

güləşçiyə məğlub olub. Əvəzində Moldova təmsilçisinə gücünü göstərən Rəhimzadə finala yüksəlib. Turan fevralın 27-də 3-cü yer uğrunda görüşdə Ukraynanı təmsil edən digər erməni güləşçini də məğlubiyyətə uğradaraq bürünc medala sahib olub.





Türkan Nəsirova debütdə türk rəqibindən güclü olub. Həmyerlimiz Belarus təmsilçisini də çətinlik çək-mədən yenərək yarımfinağa yüksəlib. Ancaq finalın bir addımlığında Polşa idmançısına minimal fərqlə uduzub. Türkan fevralın 27-də keçirilən bürünc medal görüşündə Moldova təmsilçisinə qalib gəlməklə təsəlli tapıb.

Əhmədnebi Qvarzatilov ilk görüşdə Macarıstan güləşçisinə vax-tından əvvəl qalib gəlib. Yığmamızın təcrübəli üzvü ukraynalı rəqibinə də eyni aqibəti yaşadaraq yarımfinağa yüksəlib. Qırğızıstan güləşçisindən də güclü olan Qvarzatilov finala və-siqə qazanıb. Fevralın 28-də baş tutan son qarşılaşmada Ukray-nanın daha bir təmsilçisiylə üz-üzə gələn Əhmədnebi inamlı qələbəylə yığmamıza ikinci qızıl medalı qazan-dır.



Böyüklər arasında debüt edən Cəbrayıl Hacıyev əvvəlcə moldovalı rəqibini üstələyib. Gənc güləşçimiz daha sonra yerli pəhləvan üzərində

əzmkar qələbə qazanaraq adını yarımfinağa yazdırıb. Cəbrayıl Qırğızıstan təmsilçisinə də gücünü göstərərək finala adlayıb. Fevralın 28-də həlledici görüşdə Özbəki-stanı təmsil edən İlyas Bekbulatovla qarşılaşan Hacıyev güclü rəqibinə məğlub olaraq gümüş medalla ki-fayətlənib.

Vahid Qalayev startda təcrübəli Rusiya güləşçisini məyus edib. An-caq daha sonra polşalı həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün Qalayev fevralın 28-də təsəlliveri-ci görüşə çıxıb və türkiyəli idmançı üzərində əzmkar qələbəyə sevinib. Vahid bürünc medal uğrunda Mol-dova təmsilçisi ilə qarşılaşıb və onun da öhdəsindən gəlməklə üçüncü yeri tutub.





Əli Rəhimzadə: "Turanla finalda maraqlı görüşümüz ola bilər"

Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə 65 kq-da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Ötən il İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanan həmyerlimiz bir illik fasilədən sonra qatıldığı növbəti yarışda da uğurlu çıxış etməyi bacardı.

Rəhimzadə Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada Kiyev turnirində hazırlıq və yarışdakı çıxışı ilə bağlı bunları deyib:

"Əslində ilin əvvəlində Fransada keçirilən "Qran-pri"

turnirində də iştirak etməli idim. Ancaq zədələndiyim üçün Nitsaya gedə bilmədim. Daha sonra Bakıda fiziki hazırlıq üzərində qurulmuş yaxşı təlim-məşqlər keçdik. Fevralın 8-dən Mahaçqalada məşq toplanışına başladım. Dağıstanın ən güclü güləşçiləriylə birgə yüksək səviyyədə toplanış keçdik. Orada hazırlıq keçməyimiz çox xeyrimizə oldu. Güclü rəqiblərlə işlədik. 61 kq və 65 kq-da çıxış edən güclü güləşçilərlə məşq etdik. Onlar da Rusiya çempionatına hazırlaşdı. Orada təlim-məşq toplanışı keçməyimizə şərait yaradan AGF rəhbərliyinə, səhvlərimizi bir-bir başa salan baş məşqçimiz Namiq Abdullayevə və böyük məşqçimiz Zəlimxan Hüseynova minnətdaram.

Turnirə gəlincə, bu il ilk yarışma çıxırdım. Əlbəttə, bir qədər həyəcan var idi. Ancaq ilk görüşdən sonra bu həyəcan keçdi. Yalnız ukraynalı Vasili Şuptarla qarşılaşma çətin keçdi. Bu da ona görə idi ki, qırğız Alibek Osmanovla görüşdən cəmi 15 dəqiqə sonra məni xalçaya çağırırlar. Şuptar təcrübəli güləşçidir. Ancaq son saniyələrdə qələbə xalını ala bildim. Şota Partnadze ilə görüş 3:3 hesabı ilə başa çatsa da, həmin qarşılaşmanı rahat keçirdim. Çünki qələbə qazanacağıma inanırdım. Finalda məğlub etdiyim Qırğızıstan güləşçisi də güclü idi. Açıqı, finalda Turan Bayramovla qarşılaşacağımı düşünürdüm. Təəssüf ki, Ernazar Axmatliyevlə görüşdə bəzi səhvlərdən rəqibə xallar verdi. Yoxsa Turanla finalda maraqlı görüşümüz ola bilər".

Turan Bayramov: "Ermənilərlə 7 görüşün hamısında qalib gəlmişəm"

Turan Bayramov bu il qatıldığı ikinci yarışdan da vətənə medalla qayıtdı.

Fransada keçirilən Henri Deqlan "Qran-pri"-sində 65 kq-da üçüncü yeri tutan istedadlı güləşçimiz Kiyev turnirində də bürünc medal qazandı. Gəncə güləş məktəbinin yetirməsinin budəfəki uğuru daha əlamətdar oldu. Belə ki, gənc pəhləvanımız yarış boyunca Ukraynanı təmsil edən iki erməni əsilli idmançı üzərində inamlı qələbə qazandı.

Turan həm bu qarşılaşmalar, həm də turnirdəki ümumi çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:

"Fransada bir illik fasilədən sonra yarışda iştirak etdim. Bu qədər fasilədən sonra güləşmək çox çətin idi. Ukraynadakı turnir bu baxımdan daha rahat keçdi. Çünki artıq yarış təcrübəsinə yiyələnmişdim. Həm də Kiyev turnirinə çox yaxşı hazırlaşmışıq. Dağıstanda yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Mahaçqalada baş tutan hazırlıq prosesində Rusiya yığmasının üzvləri də iştirak edirdi. Belə rəqabət nəticəsində yüksək forma yığdıq.

Kiyev turnirində ilk rəqibimin erməni əsilli Qor



Ohannesyan olduğunu eşidəndə çox sevindim. Çünki onunla qan yaddaşımız olan Xocalı faciəsinin ildönümündə qarşılaşacağım. Bir gün əvvəl yalnız qələbə qazanmaq haqqında düşünürdüm. Məğlubiyyət ağılının ucundan belə keçmirdi. Bu motivasiya ilə də xalça üzərinə çıxdım. Son ana kimi əmin idim ki, qalib gələcəyəm. Çünki yüksək inam və motivasiya ilə güləşirdim. Bunun da nəticəsi olaraq erməni rəqibimə qalib gəldim.

Yarımfinaldakı görüş haqqında çox şey danışmaq olar. Qırğızıstan güləşçisi ilə qarşılaşmada bir səhv

həlləddici oldu. Fənd işlətdikdən sonra rəqibin ayağını buraxmamağım rəqibin ardıcıl xallar qazanması ilə nəticələndi. Bir səhvdən rəqibə 6 xal verdim. Bu isə böyük fərq yaratdı. Cüzi bir səhvin qurbanı oldum.

Ancaq ruhdan düşmədim. İdmanda qələbə də var, məğlubiyyət də. Bürünc medal uğrunda görüşdə erməni ilə qarşılaşacağımı eşidəndə sevindim. Çünki mən indiyə kimi heç vaxt erməni güləşçilərə uduzmamışam. Şükürlər olsun ki, karyeram boyunca ermənilərlə 7 görüşün hamısında qalib gəlmişəm. Düzdür, Erik Aruşanyan güclü rəqib idi. Amma rahat qələbə qazandım".

Hazırladı: Vüsal M.

QARABAĞIN FUTBOL XƏRİTƏSİ

İşğaldan əvvəl mövcud olan komandalar

İSTİSU ⚽
Kəlbəcər

QARABAĞ ⚽
Ağdam

QARABAĞ ⚽
Xocalı

QARABAĞ ⚽
Xankəndi

LAÇIN ⚽
Laçın

QALA ⚽
Şuşa

ƏRGÜNƏŞ ⚽
Füzuli

BƏRGÜŞAD ⚽
Qubadlı

XUDAFƏRİN ⚽
Cəbrayıl

SÜSƏN ⚽
Zəngilan

Hazırladı: Rasim Mövsümzadə



QƏTƏR MƏTBUATI AZƏRBAYCAN HAQQINDA

Qətər – Azərbaycan yoldaşlıq görüşü (2:1) ərəfəsində Qəterin StadDoha saytında həmyerlimiz Rasim Mövsümzadənin Azərbaycan haqqında yazısı dərc olunub.


Məqalədə Qarabağdakı qələbəmiz, Azərbaycan Demokratik Respublikasının türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olması, Anatoli Banişevskinin 1966-cı il dünya çempionatının mükafatçıları arasında ən gənc futbolçu olması, Tofiq Bəhramovun 1966-cı ildə düzgün qərar verdiyinin "Sky Sports" tərəfindən təsdiqlənməsi və s. kimi maraqlı faktlar yer alıb.

Həmin yazını təqdim edirik.

Azərbaycanın da dünya çempionatında öz izi var

Azərbaycan o ölkələrdəndir ki, milli komandasının reytingi ilə milli çempionatının reytingi arasında əhəmiyyətli fərq var. Belə ki, FIFA-nın fevral 2021-ci il reytingində Avropada 44-cü olan Azərbaycan hazırda UEFA-nın klub reytingində 26-cı yerdədir. Yəni fərq, nə az, nə çox, 18-ə bərabərdir.

Azərbaycanın UEFA-nın klub reytingində nisbətən yüksək mövqeyi "Qarabağ"ın uğurlu nəticələri sayəsindədir. Bu komanda ardıcıl 7 möv-



sümdür avrokubokların qrup mərhələsində çıxış edir. Hətta 2017/18 mövsümündə UEFA Çempionlar Liqasının qrupuna düşüb və hətta orada "Atletico Madrid"ə məğlub olmayıb – 0:0, 1:1.

Ən maraqlısı odur ki, təmsil etdiyi bölgənin şərəfinə "Qarabağ" adlanan bu komanda əvvəllər Ağdamda məskunlaşıb. Amma 1993-cü ildə Ağdamın, ümumiyyətlə, Qarabağın ermənilər tərəfindən işğalından sonra "Qarabağ" qaçqın həyatı yaşayıb və hazırda Bakıda qərarlaşıb. 2020-

ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibə sayəsində Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını, o cümlədən "Qafqazın Hiroşiması" adlanan dağıdılmış Ağdamı azad edib.

Həmin müharibə dövründə Azərbaycan 2020–21 UEFA Millətlər Liqasında ev qarşılaşmalarını neytral meydanda keçirmək məcburiyyətində qalmışdı. Amma indi komanda Dünya çempionatı-2022 seçmə mərhələsinin matçlarını Bakıda oynaya biləcək.



Azərbaycan yığmasının dünya çempionatına çıxmaqla bağlı bundan əvvəlki 6 cəhdi uğursuzluqla nəticələnib. Buna baxmayaraq, Azərbaycanın da dünya çempionatlarında öz izi var. Amma bu, sovet dövrünə təsadüf edir.

Tarixə nəzər salsaq, görürük ki, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası kimi mövcud olan bu ölkə türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika idi. Tarix və siyasətlə bağlı bəzi faktları da xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan Parlamenti 7 dekabr 1918-ci ildə fəaliyyətə başlayıb və bu, şərq müsəlman dünyasında ilk demokratik parlament olub. Parlamentin həyata keçirdiyi mühüm işlər arasında qadınlara seçki hüququnun

verilməsi də vardı və Azərbaycan bu baxımdan dünyada ilk ölkələrdən biri, qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk müsəlman ölkəsidir.

1920-ci ildə Rusiya tərəfindən işğalından sonra Azərbaycan 1991-ci ilə kimi SSRİ-nin tərkibində olub və azərbaycanlı futbolçular sovet komandasının heyətində beynəlxalq yarışlarda çıxış ediblər. Məsələn, dünya çempionatlarında ən yüksək nailiyyətə imza ataraq 1966-cı ildə İngiltərədəki mundialda 4-cü yeri tutan SSRİ komandasının əsas hücumçularından biri Azərbaycan futbolçusu 20 yaşlı Anatoli Banişevski idi. Maraqlıdır ki, o, həmin dünya çempionatının yarımfinalçıları arasında ən gənc futbolçu olub, ondan sonra ən

gənc isə bir neçə ay sonra 21 yaşlı olacaq alman Franz Beckenbauer idi.

1966-cı il dünya çempionatında İngiltərə - Qərbi Almaniya finalının (4-2) məşhur yan xətt hakimi Tofiq Bəhramov da məhz azərbaycanlı olub. Həllədiçi oyunda ingilislərin vurduğu məşhur üçüncü qol o zamandan bəri futbolda ən böyük mübahisələrə səbəb olsa da, "Sky Sports"-un "Monday Night Football" (Bazar ertəsi Gecəsi Futbol) verilişinin komandası, 2016-cı ildə "Opta"-dan alınan statistik məlumatlar, üstəlik "Sky Pad" toxunma ekranı və "EA Sports"-un virtual reallığı sayəsində Bəhramovun doğru qərarı verdiyini, topun qapı xəttini keçdiyini sübut edə biliblər.

Azərbaycan millisinin hazırkı köməkçi məşqçilərindən biri Arif Əsədov isə 1987-ci ildə SSRİ yığmasının heyətində 1987-ci ildə U-16 dünya çempionu olub.

Azərbaycan və Qətər komandalarının bundan əvvəlki görüşlərinə gəlincə, rəqiblərin 2013-cü ildə Dohadakı ilk yoldaşlıq görüşü heç-heçə başa çatıb - 1:1. Həmin oyundan başlayaraq Azərbaycan komandası ardıcıl 7 oyunda meydanı qol vurmadaan tərk etməyib ki, bu da azərbaycanlılar üçün rekord göstəricidir. Rəqiblərin 2017-ci ildə Dohadakı ikinci qarşılaşması isə Azərbaycan komandasının 2:1 hesablı qələbəsi ilə nəticələnib. Maraqlıdır ki, həmin iki matçda oynamış futbolçulardan "Qarabağ"-ın müdafiəçisi Bədavi Hüseynov bu dəfə də Qətərə qarşı çıxış edə bilər.

Rasim Mövsümzadə



HƏRÇƏQANI "TURKISH OPEN" YARIŞINDA QIZIL MEDAL QAZANDI

8th TURKISH OPEN 10-16 MARCH 2021 | ISTANBUL / TURKEY

Məlum pandemiya ilə əlaqədar taekvondoda yarışlara uzun müddət fasilə verilsə də, artıq turnirlərin keçirilməsinə başlanılıb.

10-16 mart 2021-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində ənənəvi "Turkish Open" beynəlxalq yarışı keçirilib.

G1 kateqoriyalı turnirdə 12 idmançı ilə təmsil olunan komandamızın üzvü ilk yarış günü qızıl medal qazanıb. Belə ki, 87 kq çəki dərəcəsinə mübarizəyə qatılan Milad Beigi Hərçəqani bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ondan sonra daha bir idmançımız fəxri kürsüdə yer alıb. 87 kq yuxarı çəki dərəcəsinə mübarizəyə qoşulan Radik İsayev finala kimi irəliləsə də, həlledici döyüşdə ispaniyalı İvan Qarsiya Martinezə məğlub olaraq yarışı gümüş medalla başa vurub.





"Turkish Open" beynəlxalq yarışın üçüncü günü də millimiz üçün uğurlu alınıb. Belə ki, Ayxan Tağızadə də fəxri kürsüyə qalxıb. Yarışa 74 kq çəki dərəcəsinə qatılan komandamızın üzvü, yarımfinala kimi inamlı irəliləşə də, finala vəsiqə uğrunda döyüşdə ispan rəqibinə məğlub olub. Ayxan yarışı bürünc medalla başa vurub.

Beləliklə, Azərbaycan taekvondoçuları yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medalla medalla başa vurublar. Ümumiyyətlə, sayca 8-ci dəfə keçirilən turnirdə 46 ölkədən 1590 idmançı bütün kateqoriyalarda (böyükler, gənclər, yeniyetmələr və poomse) mübarizə aparıb.

"Turkish Open" yarışı TRT Spor kanalında canlı ya-



yımlanıb. Döyüşləri şərh edən aparıcı, ölkəmizi təmsil edən beynəlxalq dərəcəli hakim Ramal Camalov haqqında xoş ifadələr işlədib. Bu işə federasiya tərəfindən son zamanlar hakimlər üçün təşkil edilən seminarların, onların inkişafına böyük təkan verdiyinin bariz nümunəsidir.

Yeri gəlmişkən, yarışda döyüşləri yüksək səviyyədə idarə etdiyi üçün Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayevi yarışın "ən yaxşı hakimi" adına layiq görülüb.

Ondan başqa, ölkəmizi hakimlərdən Ramal Camalov və Aygül Abdullayeva da təmsil edib.





YARIZARAFAT, YARIGERÇƏK - ÇEMPİONATI DAYANDIRMAQ GƏRƏKDİR Kİ, MİLLİ...

Sarkazm yaxşı şeydi. Bəzən insan özünə də sarkazmla yanaşmağı bacarmalıdır. Ötən axşam millimiz Serbiyaya məğlub oldu. Bundan əvvəl Qəterlə yoxlama, Portuqaliya ilə isə rəsmi matçda 1 top fərqi ilə uduzduq. Bəli, uduzduq. Çünki bu məğlubiyyətin qarşısında Vətənimizin adı yazılıb. İstənilən sahədə uğuru da bizimdi, acısı da...

Bəs Portuqaliya və Serbiya ilə matçlardakı məğlubiyyətə sevinəkmi? Axı, indiyədək 3 dəfə səfərdə üz-üzə gəldiyimiz Portuqaliyaya daim böyük hesabla məğlub olmuşduq. Serbiyadan evdə alınan acı 1:6 hesablı məğlubiyyət də yaddaşlardan silinməyib. Hə, bu rakursdan yanaşsaq, təsəlli tapa bilərik. Amma məğlubiyyətdən savayı daha bir məqam var ki, ürəkaçan deyil. Söhbət ultramüdafiə sistemindən gedir. Canni de Byazi 6 müdafiəçiyə oyun üslubunu seçməklə, millini "avtobus"a məhkum etdi. Bu "nəqliyyat vasitəsi"nə şənbə və bazar, habelə bayram günlərində həsrət qalsaq da, meydanda istifadəsini heç kim ləğv etməyib, amma bunun müəyyən qarşılığı da olmalıdı: ya nəticə, ya da kəsərlə əks-hücumlar. Turnir cədvəlində xal ehtiyatımız startdakı qədərdirsə, deməli, nəticəyə bir quş. Kəsərlə əks-hücum qurulmayıbsa, deməli, oyuna da eynən.

Niyə belə alındı? Yuxarıda əbəs yerə sarkazma dair cümləyə zərurət duymamışdım. Məsələ burasındadır ki, de Byazi futbolçularına əks-hücumları sürətli qurmağı qadağa edə bilməzdi. Bunun üçün ilk növbədə sürət və iti düşüncə qabiliyyəti lazımdı. Bizdə isə nə o var, nə



də bu. Şahmatda blits və klassik partiya arasında yerlə göy qədər fərq olduğu kimi, iti düşüncəylə topu qarşına qoyub götür-qoy etmək arasında da eyni. Bax, ona görə də topu ələ keçirdikdən sonra sürətli və kəsərlə əks-hücum etmir millimiz: futbolçularımız bunu mövqe hücumu ilə əvəzləyir ki, qarşılarındakı rəqibin ustalığa səviyyəsini nəzərə aldıqda, etdiklərinin heç bir faydası olmur...

Niyə belə olur? Çünki milli üzvlərinin 99,9 faizi Azərbaycan Premyer Liqasında çıxış edir. Aşağı tempdə keçən oyunlarda futbolçuların inkişaf etməsi qeyri-mümkündür. Bəzən xeyli insan təəccüblənir ki, hansı

sa legioner Azərbaycana gəldiyi ilk mövsümdə əla futbol sərgiləyir, daha sonra enişə məruz qalır. Səbəb həmin tempdədi: o, istəsə də, istəməsə də bu tempə enməyə məhkumdur və karyerası ərzində topladığı 1 mövsümə "zərərsizləşdirilir"...

Qayıdaq milli futbolçulara. Müstəqillik qazandığımız dönmədən bəri ən uğurlu komandamız (xal yox, sərgilənən futbolu nəzərdə tuturam) 2002-2003-cü illərə təsadüf edib. Ortaya sual çıxır ki, həmin vaxt nə baş



vermişdi? Milli çempionatımız dayandırılmışdı və ölkədə sayılıb-seçilən futbolçuların böyük əksəriyyəti xarici klublara üz tutmuşdu. Bu siyahıya nəzər yetirin, sonra davam edək:

Samir Əliyev, Kamal Quliyev, Tərlan Əhmədov, Fərrux İsmayilov (hamısı "Volin", Ukrayna), Cahangir Həsənzadə, Mahmud Qurbanov, Vadim Vasilyev, İlham Yədullayev (hamısı "Tavriya", Ukrayna), Ceyhun Sultanov, Xaqani Məmmədov, Füzuli Məmmədov, Hüseyn Məhəmmədov (hamısı "Maşinsazi", İran), Ramiz Məmmədov ("Peykan", İran), Adil Şükürov, Rafael Əmirbəyov, Bəhram Şahquliyev, Elxan Müslümov, Vitali Kovalyov (hamısı "Traktorsazi", İran), Rəşad Quliyev ("İstiqlal", İran), Rəşad Sadıqov ("Fulad", İran), Emin Quliyev ("Alaniya", Rusiya), Qurban Qurbanov ("Fakel", Rusiya).

Bax, belə bir mənzərə yaranmışdı. Elə bunun nəticəsidir ki, Samir Əliyev Bakıda İtaliya millisinin ulduzlar toplusundan ibarət futbolçularının başına ip keçirib, istədiyi istiqamətə sürüyürdü. Elə bunun nəticəsidir ki,

Qurban Qurbanovla Fərrux İsmayilov Serbiyanın qapısından ikisinə 4 qol vurmuşdu. Elə bunun nəticəsi idi ki, Mahmud Qurbanova "Professor" ləqəbi verilmişdi. İndi isə... De Byazi 1000 dəfə haqlıdır ki, millimizdə cəmi bir futbolçu ölkə xaricində çıxış edir, onun komandası da turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. De Byazi 1000 dəfə haqlıdır ki, futbolçularımız əvəzetmə istəməsinə xüsusi olaraq qabardır.

Amma biz heç zaman mövzunu qapamadan bitirmirik. Mütləq çıxış yolunu göstərməyi özümüzə borc bilirik. Necə deyirlər, ötürməni veririk, qolu vurub-vurmamaq isə artıq ifaçıların işidi. Yuxarıda qeyd etdiyimiz kimi, həmin dövrdə ölkəmizdə futbol dondurulmuşdu və ölkə çempionatı şiresində qaynayan futbolçularımız mövcud vəziyyətə uyğun variantlar axtarmağa başladılar ki, üzde olanlar ölkə xaricinə üz tutdular, daha çətin mühitə düşdülər, daha mürəkkəb və ağır məşqlər və oyunlar gördülər. Bunun nəticəsində də ustalıq səviyyələri nəzərəcərpacaq dərəcədə artdı.

Bəs indi nə etməli, çempionatı dayandırmaq gərəkdir ki, "xaricdən gələn təkliflər cəlbədedici deyil", "mən ölkədən kənara çıxanda darıxıram" deyən futbolçular nəhayət ki, xaricə yollansınlar? Belə kəskin qərara ehtiyac yoxdu. Yeter ki, legioner limiti yığışdırılsın. Belədə, yerli futbolçu kluba "10 mindən aşağı məbləğə qol çəkməyəcəm" (aylıq məvacib şərtidir) tipli şərt irəli sürə bilməyəcək. Çünki klubun alternativini olacaq. Klub həmin vəsaitə daha



keyfiyyətli əcnəbi oyunçuyla müqavilə imzalaya biləcək. Belədə, yerli uşaqlar da ölkə xaricinə yollanmaq üçün dəridən-qabıqdan çıxacaqlar. Çünki indi xaricdən gələn aylıq 5-7 min dollarlıq təkliflərə nəzər edən futbolçular limit yığışdırıldıqdan sonra ölkə hüdudları kənarından gələn hər bir təşəbbüsə uça-uça razılaşıcaqlar. Əlbəttə, bütün futbolçulara xarici klublarda yer olmayacaq. Amma burada qalanlar yerli klubların şərtləri altında çıxış etməli olacaq, məşqdən sonra qəlyan çəkməyə yox, əlavə məşq etməyə can atacaqlar ki, onlar üçün də ölkə xaricindən elçi düşən klublar olsun.

Hələlikse... Sarkazmla öz-özümüzə gülməkdən başqa çarəmiz qalmır. Olanımız budur, udsaq da, uduzsaq da, olanımız budur. Amma unutmayın ki, keçmişə qayıdıb startı dəyişmək mümkün olmasa da, indi start götürüb finişə dəyişmək olar.

CEYHUN ƏLİYEV





AZƏRBAYCAN YIĞMA KOMANDALARININ MƏŞQÇİLƏRİ



Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 2021-ci il üçün müxtəlif idman növlərində ölkəmizin yığma komandalarının məşqçilər heyətinin siyahısını açıqlayıb.

Siyahı olimpiya növləri üzrə 26, qeyri-olimpiya üzrə isə 23 federasiyanın tabeliyindəki idman növlərini əhatə edir.



2021-ci il üçün Azərbaycan Respublikasının yığma komandalarının məşqçilər heyətinin

SİYAHISI

S/n	Vəzifəsi	Soyadı, adı, atasının adı
1	2	3
OLİMPİYA NÖVLƏRİ		
AĞIR ATLETİKA		
1.	Baş məşqçi (kişilər)	Məmmədov Asif Cahan oğlu
2.	Baş məşqçi (gənclər)	Xasanov Maxsum Maxsud oğlu
3.	Baş məşqçi (yeniyetmə oğlanlar)	Muxtarov Oktay Novruz oğlu
4.	Məşqçi (yeniyetmə oğlanlar)	Əliyev Emil Təvəkkül oğlu
5.	Baş məşqçi (qadınlar/yeniyetmə qızlar)	Həsənov Sərdar Ağamirzə oğlu
6.	Məşqçi (qadınlar/yeniyetmə qızlar)	Abbasova Təranə Əbi qızı
ATÇILIQ İDMANI		
1.	Məşqçi (konkur)	Babayev Yusif
2.	Məşqçi (konkur)	Ramazanov Rafiq
3.	Məşqçi (konkur)	Musayev Səməd
4.	Məşqçi (polo)	Orucov Namiq Rəsul oğlu
ATICILIQ İDMAN NÖVLƏRİ		
GÜLLƏ ATICILIĞI		
1.	Baş məşqçi	Aşumova İradə Süleyman qızı
2.	Məşqçi (tapança qrupu)	Lunyov Vladimir Terentyevich
STEND ATICILIĞI		
1.	Baş məşqçi	Cəfərov Emin Hafiz oğlu
2.	Məşqçi (gənclər) dairəvi stend	Mehtaxeddinova Zəmfira Əliyevna
3.	Məşqçi səngər stendi	Cəfərova Liliya Vladimirovna
SPORTİNG		
1.	Baş məşqçi	Rzayev Rasim Rəhif oğlu
2.	Məşqçi	Bağırov Xanhusəyn İslamoviç
3.	Məşqçi	Abdullayev Elxan Eldar oğlu
4.	Məşqçi	Əhmədli İlkin Ehtimal oğlu
ATLETİKA		
1.	Baş məşqçi	Sultanzadə Məhərrəm Elxan oğlu
2.	Baş məşqçi (gənclər)	Salehli Bəhrüz Qadir oğlu
3.	Böyük məşqçi (ehtiyat üzrə)	İsrafilov Nazim Məhəmmədveli oğlu
4.	Böyük məşqçi (qısa məsafələr-sprint üzrə)	Əliyev Tofiq Zöhrab oğlu
5.	Böyük məşqçi (tullanmalar üzrə)	Xəlfəyev Ziyad Əli oğlu
6.	Böyük məşqçi (dözümlülük üzrə)	Sadiqov Sadiq Kazım oğlu
7.	Məşqçi (ehtiyat üzrə)	Xəlilov Rəhim Həsən oğlu
8.	Məşqçi (ehtiyat üzrə)	İbrahimov Hakim Elçin oğlu
AVARÇƏKMƏ		
1.	Məşqçi (Akademik avarçəkmə)	Tağıyev İlqar
2.	Məşqçi (Akademik avarçəkmə-yeniyetmələr)	Məmmədov Samir
3.	Məşqçi (kanoe - kayak)	Pazukhin Dmitro
4.	Məşqçi (kanoe - kayak)	Qafarov İlham
5.	Məşqçi (kanoe - kayak)	Axundova Larisa
6.	Məşqçi (kanoe - kayak)	Cəfərov İsfəndiyar

BADMİNTON

1.	Baş məşqçi	Validarvi Morteza Aliabbas oğlu
2.	Məşqçi	Pochtarov Yevgen
3.	Məşqçi	Məmmədəliyev Ceyhun Ənvər oğlu
4.	Məşqçi	Əlizadə Cavanşir Məmməd oğlu
5.	Məşqçi	Bayramov İlyas Salman oğlu

BASKETBOL

1.	Baş məşqçi (kişilər)	Nuruzadə Samit Böyükkişi oğlu
2.	Baş məşqçi (qadınlar)	Həsənova Elza Baxış qızı

BOKS

1.	Baş məşqçi (kişilər)	Humberto Horto Domingez
2.	Böyük məşqçi (kişilər)	Abdullayev Nəriman
3.	Köməkçi məşqçi (kişilər)	Esteban Cuelar Monzon
4.	Məşqçi (kişilər)	İbrahimov Oqtay
5.	Baş məşqçi (gənclər)	Eyvazov Əsgər
6.	Köməkçi məşqçi (gənclər)	İmranov Şahin
7.	Köməkçi məşqçi (gənclər)	İsmayılov Əli
8.	Baş məşqçi (yeniyetmələr)	Kazımov Vaqif
9.	Köməkçi məşqçi (yeniyetmələr)	Məmmədov Ağası
10.	Köməkçi məşqçi (yeniyetmələr)	Məmmədov Vüqar
11.	Baş məşqçi (qadınlar)	Rzayev Elbrus
12.	Köməkçi məşqçi (qadınlar)	Məmişzadə Elvin
13.	Köməkçi məşqçi (qadınlar)	Abdullayev Etibar

CÜDO

1.	Baş məşqçi (kişilər)	Maşurenko Ruslan Aleksandroviç
2.	Məşqçi (kişilər)	Məmmədov Elxan Əbülfəz oğlu
3.	Məşqçi (kişilər)	Hüseynov Nazim Qalib oğlu
4.	Məşqçi (kişilər)	Əzizov Mehman Akif oğlu
5.	Məşqçi (kişilər)	İsmayılov Elçin Telman oğlu
6.	Məşqçi (kişilər)	Alimli Rüstəm Akif oğlu
7.	Baş məşqçi (gənclər)	İsmayılov Elçin Mehdi oğlu
8.	Məşqçi (gənclər)	İsmayılov Ramil Məhəmmədli oğlu
9.	Məşqçi (gənclər)	Məmmədov İlham Fazil oğlu
10.	Məşqçi (gənclər)	Bəhrəmov Şümşət Vahid oğlu
11.	Baş məşqçi (yeniyetmələr)	Ramizzadə Ramiz Ruslan oğlu
12.	Məşqçi (yeniyetmələr)	İsgəndərov Emin İsgəndər oğlu
13.	Məşqçi (yeniyetmələr)	Babayev Zaur Ələmdar oğlu
14.	Baş məşqçi (qadınlar)	Məmmədov Rəşad Nizami oğlu
15.	Məşqçi (qadınlar)	Hacıəhmədov Hacıağa Səməd oğlu
16.	Baş məşqçi (gənc qızlar)	Həsənov Rəşad Rəhim oğlu
17.	Məşqçi (gənc qızlar)	Hüseynov Vüqar Qurban oğlu
18.	Baş məşqçi (yeniyetmə qızlar)	İsmayılov Elnur Musa oğlu
19.	Məşqçi (yeniyetmə qızlar)	Məmmədov İmamverdi Ağaverdi oğlu

FİQURLU KONKİSÜRMƏ

1.	Məşqçi	Çetveruxin Sergey Aleksandroviç
2.	Məşqçi	Aleksey Ryabov
3.	Məşqçi	Aleksey Letov
4.	Məşqçi	Qalina Zmeevskaya
5.	Məşqçi	Yelena Kustarova

FUTBOL

1.	Baş məşqçi "A" milli	Gianni De Byazi
2.	Məşqçi "A" milli	Klaudio Beluççi
3.	Məşqçi "A" milli	Banito Karbone
4.	Məşqçi "A" milli	Əsədov Arif Gülağa oğlu
5.	Məşqçi "A" milli	Kramarenko Dmitri Sergeyeviç
6.	Baş məşqçi U-21	Obradovic Milan
7.	Məşqçi U-21	Kozul Vladimir
8.	Məşqçi U-21	Poleksiç Dragoslav
9.	Məşqçi U-21	Məmmədov Elbrus
10.	Baş məşqçi U-19	Əliyev Samir Yaqub oğlu
11.	Köməkçi məşqçi U-19	İmaməliyev Emin Atabala oğlu
12.	Köməkçi məşqçi U-19	Qulamov Araz Bəxtiyar oğlu
13.	Qapıçılar üzrə məşqçi U-19	İbrahimov Üzeyir Şahlar oğlu
14.	Baş məşqçi U-18	Abdullayev Elxan Ruslan oğlu
15.	Məşqçi U-18	Ağayev Həbib Adil oğlu
16.	Məşqçi U-18	Quliyev Hüseynqulu Tarqulu oğlu
17.	GK məşqçisi U-18	Əzizov Faiq Zayıl oğlu
18.	Baş məşqçi U-17	Velebit Miloş Ratko
19.	Məşqçi U-17	Lyubinkoviç Goran Milovan
20.	Məşqçi U-17	Hüseynov İlkin Məhyəddin oğlu
21.	Məşqçi U-17	Orucov Mübariz Mənsur oğlu
22.	Məşqçi U-17	Adilov Namik Məhəmməd oğlu
23.	Məşqçi U-17	Əsədov Fuad Arif oğlu
24.	Baş məşqçi U-16	Nəbiyev Aqil Eldar oğlu
25.	Məşqçi U-16	Namazov Fərid Səxavət oğlu
26.	GK məşqçisi U-16	Məhəmmədov Hüseyn Məhəmməd oğlu
27.	Baş məşqçi "A" milli (qadınlar)	Əsgərli Vüqar Rasim oğlu
28.	Məşqçi "A" milli (qadınlar)	Qurbanova Nərgiz İlqar qızı
29.	Məşqçi "A" milli (qadınlar)	Əsgərov Siyasət Səxavət oğlu
30.	Məşqçi "A" milli (qadınlar)	Qsimov Rövşən Orucbala oğlu
31.	Məşqçi "A" milli (qadınlar)	Həsənov Zəmir Mənsur oğlu
32.	Məşqçi "A" milli (qadınlar)	Həsənova Əminə Nazim qızı

Futzal

1.	Baş məşqçi	Da Silva Joce Alesio
2.	Məşqçi	Abdullazadə Hacıbala
3.	Məşqçi	Həsənov Ağakərim
4.	Baş məşqçi U-19	Əzimov Ağatahir

Çimərlik futbolu

1.	Baş məşqçi	Zeynalov Zeynal Abbas oğlu
2.	Məşqçi (qapıçılar)	Əbdülov İlqar Qədir oğlu
3.	Məşqçi (köməkçi)	Bağırov Hikmət Allahaman oğlu

GİMNASTİKA İDMAN NÖVLƏRİ

Bədii gimnastika

1.	Baş məşqçi	Vasileva Mariana Totevna
2.	Məşqçi	Bulanova Natalya
3.	Məşqçi	Prasolova Anastasiya
4.	Məşqçi	Qaratova Səbinə
5.	Məşqçi	Jidkova Yevgeniya
6.	Məşqçi	Qaratova Jalə
7.	Məşqçi	Abdusalimova Nigar

8.	Məşqçi	Bağiyeva Mənsurə
9.	Məşqçi	Mirzəyeva Nigar
10.	Məşqçi	Məhərrəmov Lala
11.	Məşqçi	Hacıyeva Səbinə
12.	Məşqçi	Vasileva Siyana
13.	Xoreoqraf	Quliyev Kamil
14.	Xoreoqraf	Muradov Orxan
15.	Xoreoqraf	Kərimli Akif
16.	Xoreoqraf	Eyvazov Ruslan

Kişi idman gimnastikası

1.	Baş məşqçi	Əliyev Rza
2.	Məşqçi	Kotelnikov Gennadiy
3.	Məşqçi	Səfərov Eldar
4.	Məşqçi	Şestiyorkin Sergey
5.	Məşqçi	Ağayev Əhməd
6.	Məşqçi	Əzizli Cəlal
7.	Xoreoqraf	İbrahimbəyli Nigar

Qadın idman gimnastikası

1.	Məşqçi	Bəşirova Səbinə
2.	Xoreoqraf	İbrahimbəyli Nigar

Akrobatika gimnastikası (qeyri olimpiya növü)

1.	Baş məşqçi	Qurbanova İradə
2.	Məşqçi	Əhmədova Dürdanə
3.	Məşqçi	Mehdizadə Leyla

Batut (olimpiya növü) və tamblinq (qeyri olimpiya növü)

1.	Baş məşqçi (batut)	Şulikin Vladimir
2.	Məşqçi	Qasımov Abdulla
3.	Məşqçi	Hüseynzadə Adil

Aerobika gimnastikası (qeyri olimpiya növü)

1.	Baş məşqçi	Kolev Mariyan
2.	Məşqçi	İsmayılova Cəmilə

GÜLƏŞ İDMAN NÖVLƏRİ

SƏRBƏST GÜLƏŞ

1.	Baş məşqçi (böyükər)	Abdullayev Namiq Yədulla oğlu
2.	Böyük məşqçi	Hüseynov Zəlimxan Tejdinoviç
3.	Məşqçi (böyükər)	Abdullayev Arif
4.	Böyük məşqçi (gənclər)	Həsənov Cəbrayıl İlham oğlu
5.	Məşqçi (gənclər)	Hacıyev Rövşən Ənvər oğlu
6.	Məşqçi (gənclər)	Əlicanov Nazim Nazir oğlu
7.	Məşqçi (gənclər)	Əliyev Əşrəf Paşa oğlu
8.	Böyük məşqçi (yeniyetmələr)	Novruzov Əsgərhan Qurban oğlu
9.	Məşqçi (yeniyetmələr)	Məmmədov Vahid Şərafəddin oğlu
10.	Məşqçi (yeniyetmələr)	İbrahimov Abil Dəmir oğlu
11.	Məşqçi (yeniyetmələr)	Əliyev Yaşar Azər oğlu

YUNAN-ROMA GÜLƏŞİ

1.	Baş məşqçi (böyükər)	Tarakanov Aleksandr Petroviç
2.	Böyük məşqçi (böyükər)	Bayramov Rövşən Cənnət oğlu
3.	Məşqçi (böyükər)	Əliyev Akif Əjdər oğlu
4.	Məşqçi (böyükər)	Əliyev Həsən Həsən oğlu
5.	Böyük məşqçi (gənclər)	Rəcəbov Nurəddin Rəcəb oğlu

6.	Məşqçi (gənclər)	Əhmədov Emin Vidadi oğlu
7.	Məşqçi (gənclər)	Hüseynli Turac Bəylər oğlu
8.	Məşqçi (gənclər)	Abbasov Zöhrab Əlisahib oğlu
9.	Böyük məşqçi (yeniyetmələr)	İsrafilov Taleh İsrafil oğlu
10.	Məşqçi (yeniyetmələr)	Ağayev Rasim Qulam oğlu
11.	Məşqçi (yeniyetmələr)	Əhmədov Nazim Əhməd oğlu
QADIN GÜLƏŞİ		
1.	Baş məşqçi (böyükər)	Ağayev Aslan Loğman oğlu
2.	Məşqçi (böyükər)	Umudov Rövşən Ağahüseyn oğlu
3.	Məşqçi (gənc və yeniyetmə qızlar)	Məmmədov Həsərət Tacı oğlu
4.	Məşqçi (gənc və yeniyetmə qızlar)	Adilova Solmaz Yaşar qızı
ÇİMƏRLİK GÜLƏŞİ		
1.	Baş məşqçi	Nəzəryani Oyan Abdulhamid oğlu
2.	Məşqçi	Mustafayev Ağahüseyn Təbriz oğlu
HƏNDBOL		
1.	Baş məşqçi (kişilər)	Əliyev Vidadi Sanqam oğlu
2.	Məşqçi (kişilər)	Fərəcov Eldar Firuddin oğlu
3.	Baş məşqçi (qadınlar)	Əzimov Çingiz Məmməd-Qulu oğlu
KAMANDAN OXATMA		
1.	Baş məşqçi	Qospodinov Sergey Anatoliyeviç
2.	Baş məşqçinin köməkçisi	Fazilov Natiq Aydın oğlu
QILINCOYNATMA		
1.	Baş məşqçi	Mustafayev Çingiz
2.	Baş məşqçi (sablya kişilər/qadınlar)	Şurbabin Vadim
3.	Baş məşqçi (sablya gənclər/yeniyetmələr)	Həkimov Tahir
4.	Baş məşqçi (sablya, yeniyetmə oğlanlar)	Əhmədov Elxan
5.	Baş məşqçi (sablya yeniyetmələr qızlar)	Səfərov Cahangir
6.	Baş məşqçi (şpaqa kişilər/qadınlar)	Quliyev Sudef
7.	Baş məşqçi (şpaqa, gənclər/yeniyetmələr)	Mironyuk Olena
8.	Baş məşqçi (şpaqa, yeniyetmə oğlanlar)	Hüseynova Samirə
9.	Baş məşqçi (şpaqa, yeniyetmə qızlar)	Rəhimov İslam
STOLÜSTÜ TENNİS		
1.	Baş məşqçi	Timofeyev Mixail Valeryeviç
2.	Böyük məşqçi	İsmayılov Fərhad Polad oğlu
3.	Məşqçi (gənclər)	Hidayətzadə Elnur Rəhim oğlu
4.	Məşqçi (yeniyetmələr)	Cəfərov Ramil Nəriman oğlu
SU İDMAN NÖVLƏRİ		
SU POLOSU		
1.	Məşqçi	Babayev Azər Məhərrəm oğlu
2.	Məşqçi	Lepeşenko Vladimir Yurgeviç
3.	Məşqçi	İbrahimov Elçin Rasim oğlu
4.	Məşqçi	Məmmədov Ümüd
ÜZGÜÇÜLÜK		
1.	Baş məşqçi	Əbdürəhmanov Rəşad Şamil oğlu
2.	Məşqçi	Əliyev Rəşad Rauf oğlu
3.	Məşqçi	Bondar Sergey Vladimiroviç
SUYA TULLANMA		
1.	Baş məşqçi	Ağaxanov Bəxtiyar Əli oğlu
2.	Məşqçi	Ağaxanov Pərviz Bəxtiyar oğlu
TAEKVONDO		
1.	Baş məşqçi (kişilər)	Reza Mehmandost Soumaehsarael

2.	Baş məşqçi (qadınlar)	Amanov Elnur Sakit oğlu
3.	Böyük məşqçi (qadınlar)	Paşayev Niyaməddin
4.	Baş məşqçi (16-21 yaşlı oğlanlar)	İmaməliyev Ələkbər
5.	Baş məşqçi (16-21 yaşlı qızlar)	Məmmədov Rəşad
6.	Baş məşqçi (gənclər)	Abdullayev Məmməd Kamil oğlu
7.	Baş məşqçi (gənc qızlar)	Məmmədov Zəhid Ağaməmməd oğlu
8.	Baş məşqçi (yeniyetmə oğlanlar)	Zülfüqarov Səbuhi Vahid oğlu
9.	Baş məşqçi (yeniyetmə qızlar)	Həşimov Sənan Ağabəkir oğlu
10.	Baş məşqçi (uşaqlar)	Şahbazov İlkin
11.	Baş məşqçi (para-taekvondo)	Tağızadə Fərid
12.	Böyük məşqçi (para-taekvondo)	Səfərov Yaşar Balaoğlu oğlu

TENNİS

1.	Baş məşqçi	Manafli Yalçın Altay oğlu
2.	Məşqçi	Quliyev Mahir Ağabəşir oğlu
3.	Məşqçi	Qafarov Ramiz Heydəroviç
4.	Məşqçi	Şəmsiyeva Fərah Sali qızı
5.	Məşqçi	Abbasov Vladislav Pavloviç
6.	Məşqçi	Rəhimov Tələt Rüstəm oğlu
7.	Məşqçi	Lavrenova Yelena İvanovna
8.	Məşqçi	Eyvazov Rauf Mütəllib oğlu

VELOSİPED İDMANI

1.	Baş məşqçi	Məmmədov Əbülfəz Oktyabroviç
2.	Məşqçi (qızlar)	Qorikov Aleksey

VOLEYBOL

1.	Baş məşqçi (qadınlar)	Talıbov Vəlif Rəhib oğlu
2.	Məşqçi (qadınlar)	Ağayev Fəmil Əli oğlu
3.	Məşqçi (qadınlar)	Yusubov Eldar Məmməd oğlu
4.	Məşqçi (qadınlar)	Əbilov Emin Musa oğlu
5.	Baş məşqçi (gənc qızlar)	Əliyev Vüqar Əziz oğlu
6.	Məşqçi (gənc qızlar)	Neçay Nina Valeryevna
7.	Baş məşqçi (yeniyetmə qızlar)	Həsənova Alla Anatolyevna
8.	Məşqçi (yeniyetmə qızlar)	Məmmədyarova Oksana Valeryevna
9.	Məşqçi (yeniyetmə qızlar)	Korjova Tatyana Semyonovna
10.	Baş məşqçi (kişilər)	Cəlalov Fərid Musa oğlu
11.	Məşqçi (kişilər)	Qəhrəmanov Dilqəm Tahirzadə oğlu
12.	Baş məşqçi (gənclər)	Əliyev Eldar Tofiq oğlu
13.	Məşqçi (gənclər)	Vəliyev Akif Şahmar oğlu
14.	Baş məşqçi (yeniyetmələr)	Baxtizin Cəlif Teymurlanoviç
15.	Məşqçi (yeniyetmələr)	Ələkbərov Xanlar

YELKƏN İDMANI

1.	Baş məşqçi	Seyhun Yıldız Orhan oğlu
2.	Baş məşqçi	Tuğçe Subasi Erol kızı
3.	Baş məşqçi və idman koordinatoru	Burcu Algon Giorgianni Atilla qızı
4.	Məşqçi	Vilyayev Anton Valeryeviç
5.	Məşqçi	Abdullayev Nurlan İdris oğlu

TRİATLON

1.	Baş məşqçi	Yatsenko Sergey Leontyeviç
2.	Böyük məşqçi	Medvedev Lev Nikolayeviç
3.	Məşqçi	Əbdurəhmanov Rəşad Şamil oğlu
4.	Məşqçi	Manafov Həmid Əli oğlu
5.	Məşqçi	Hüseynov Əli Adil oğlu

6.	Məşqçi	İbrahimov Rüstəm Rəşid oğlu
7.	Məşqçi	Kərimov Balaheydər İntiqam oğlu
REQBİ		
1.	Baş məşqçi (böyüklər)	Sadatxan Vaqif Məhbub oğlu
2.	Baş məşqçi (gənclər)	İsmayılov Rail Məmmədali oğlu
3.	Baş məşqçi (yeniyetmələr)	Arzumanov Fuad Raul oğlu
MİLLİ KARATE		
1.	Baş məşqçi (kumite)	Tağıyev Qurban Vaqif oğlu
2.	Baş məşqçi (qadınlar)	Morozov Denis Valeryeviç
3.	Baş məşqçi (kata)	Ayvazov Vahid Ayvaz oğlu
4.	Böyük məşqçi (gənclər/oğlanlar)	Allahverdiyev Anar Allahverdi oğlu
5.	Böyük məşqçi (yeniyetmələr/oğlanlar)	Mehdiyev Nağı Zakir oğlu
6.	Böyük məşqçi (yeniyetmələr/gənclər - qızlar)	Xudaverdiyev Şahin Rəşid oğlu
DAĞ XİZƏYİ		
1.	Məşqçi	Umberto Fosson
2.	Məşqçi	Sherstyuk Matiya
QEYRİ OLİMPIYA NÖVLƏRİ		
BİLYARD		
1.	Baş məşqçi	Tağıyev Emil
2.	Məşqçi	Əliyev Şəmsi-Azadi
3.	Məşqçi	Məmmədov Kənan
4.	Məşqçi	Əbdüləlimov Niyazi
BODİBİLDİNG		
1.	Baş məşqçi (bodibildinq və fitnes)	Bünyatəliyev Rauf Əliheydər oğlu
2.	Məşqçi	Bünyatəliyev Cəmil Rauf oğlu
BOULİNG		
1.	Baş məşqçi	İsmayılov Şəhriyar
2.	Məşqçi	Həmidov Ramil
3.	Məşqçi	Feyzullayev Elxan
DAMA		
1.	Baş məşqçi	Muşailov Boris Yuryeviç
2.	Məşqçi	Ağalarov Ağasadıx Maxmud oğlu
3.	Məşqçi	Xasayev Eldar Hacı oğlu
4.	Məşqçi	Mürsəlov Elşad Nəsrulla oğlu
5.	Məşqçi	Nurullayev Kifayət Eynulla oğlu
6.	Məşqçi	Quliyev Adil Həsənağa oğlu
İDMAN RƏQSLƏRİ		
1.	Baş məşqçi	Təhməzova Dinarə Arif qızı
KAPOEYRA		
1.	Baş məşqçi	Əlizadə Elgiz Elşad oğlu
2.	Baş məşqçi köməkçisi	Eyvazov Rəhmətulla Aslan oğlu
KİKBOKSİNG		
1.	Baş məşqçi (həvəskarlar)	Eyvazov Çingiz
2.	Baş məşqçi (peşəkarlar)	Abdulrəhimov Elşən
3.	Böyük məşqçi - K-1 Style (böyüklər)	Məhərrəmov Telman
4.	Böyük məşqçi - Lowkick (böyüklər)	Hacıyev Hikmət
5.	Böyük məşqçi - Full-contact (böyüklər)	Məmmədov Gündüz
6.	Böyük məşqçi - kick-light, light-contact (böyüklər)	Zeynalov Fuad
7.	Böyük məşqçi - K-1 Style (gənclər)	Abbasov Ceyhun
8.	Böyük məşqçi - Lowkick (gənclər)	Qəribov Albert

MƏŞQÇİLƏR 2021

9.	Böyük məşqçi - Full-contact (gənclər)	Lalayev Anar
10.	Böyük məşqçi - kick-light, light-contact (gənclər)	Hüseynli Müşfiq
11.	Böyük məşqçi - bütün üslublar (yeniyyətlər)	Cəfərli Əli
QALAQAPI QO		
1.	Baş məşqçi	Tahirbəyov Bahadır Bayram oğlu
2.	Məşqçi	Əliyev Elçin Həsən xan oğlu
3.	Məşqçi	Mustafabəyli Bəhram Nütvəli oğlu
4.	Məşqçi	Həsənova Zülfiyyə Qəmbər qızı
5.	Məşqçi	Muxtarov Orxan Mübariz oğlu
6.	Məşqçi	Əsgərova Ruhəngiz Məzahir qızı
QOL GÜLƏŞİ		
1.	Baş məşqçi (böyükklər)	Əhmədov Cəsarət Mehman oğlu
2.	Baş məşqçi (gənclər)	Əliyev Azər Nurəddin oğlu
3.	Baş məşqçi (yeniyyətlər)	Məhsimov Zöhrab Əşrəf oğlu
4.	Baş məşqçi (uşaqlar)	İsmayılov Elşən Əliqə oğlu
5.	Baş məşqçi (əlillər)	Qurbanov Kamran Qurban oğlu
MMA		
1.	Baş məşqçi	Məmmədaliyev İbrahim
2.	Məşqçi MMA	Abbasov Şəhriyar
3.	Məşqçi MMA	Efəndiyev Ruslan
4.	Məşqçi (gənclər)	Məmmədov Faiq
5.	Məşqçi (yeniyyətlər)	Hüseynov Ruhi
PANKRATION, GRAPPLİNG VƏ MMA		
1.	Baş məşqçi (pankration böyükklər)	Əsgərov Dülqər Namaz oğlu
2.	Baş məşqçi (pankration gənclər)	Cəfərov Tofiq Rəsul oğlu
3.	Baş məşqçi (pankration yeniyyətlər)	Dərişov Ehtiram Didey
4.	Baş məşqçi (grappling böyükklər)	Hadiyev Əkbər Fərhad oğlu
5.	Baş məşqçi (grappling gənclər)	Süleymanov Ayaz Süleyman oğlu
6.	Baş məşqçi (grappling yeniyyətlər)	Daşdəmirov Nurəddin Emil oğlu
7.	Baş məşqçi (MMA böyükklər)	Quliyev Vilayət Abuş oğlu
8.	Baş məşqçi (MMA gənclər)	Babayev Aqşin Alim oğlu
9.	Baş məşqçi (MMA yeniyyətlər)	Əbilov Ceyhun Cavanşir oğlu
PAUERLİFTİNG		
1.	Baş məşqçi (kişilər)	Mustafayev Azər Azad oğlu
2.	Baş məşqçi (gənclər)	Məmmədov Eldar Tofiq oğlu
3.	Baş məşqçi (qadınlar)	Məmmədov Vüsal Tahir oğlu
SAMBO		
1.	Baş məşqçi (böyükklər)	Hacıyev Bəxtiyar Nəriman oğlu
2.	Baş məşqçi (gənclər və yeniyyətlər)	Abdullayev Yaqub Bəkir oğlu
3.	Məşqçi (gənclər)	İsmayılov Cabir Əsgər oğlu
4.	Məşqçi (yeniyyətlər)	Tarverdiyev Vahid Muradxan oğlu
5.	Məşqçi (yeniyyətlər)	Ağayev Sehirman Sabir oğlu
STRONGMEN		
1.	Baş məşqçi	Cəfərov Namiq
2.	Məşqçi	Mərdanov Vüsal
3.	Məşqçi	Məmmədov Eldar
4.	Məşqçi	Əhməd zadə Camal
ŞAHMAT		
1.	Baş məşqçi	Sideifzadə Fikrət İsmail oğlu
2.	Baş məşqçi (gənc oğlanlar)	Allahverdiyev Anar Xanlar oğlu
3.	Baş məşqçi (gənc qızlar)	Həsənov Asif Zahid oğlu

4.	Baş məşqçi (yeniyetmə oğlanlar)	Abbasov Fərid Xanlar oğlu
5.	Baş məşqçi (yeniyetmə qızlar)	Ağarəhimov Cahangir Ağababa oğlu
6.	Baş məşqçi (şahmat bəstəçiliyi)	Əliyev İlham Nuru oğlu
UNİVERSAL DÖYÜŞ		
1.	Baş məşqçi	Həsənov Azər Camal oğlu
2.	Baş məşqçi	İsmayilov Elşən Rasim oğlu
3.	Baş məşqçi (gənclər)	Ocaqverdiyev Vüqar Fərhad oğlu
4.	Baş məşqçi (yeniyetmələr)	Səfərov Nazim Zahid oğlu
ŞƏRQ DÖYÜŞ NÖVLƏRİ		
AŞİHARA KAYKAN KARATE		
1.	Baş məşqçi	Bağırov Maarif Müseyib oğlu
2.	Məşqçi	Musazadə Musa Zəməddin oğlu
3.	Məşqçi	Rəhmanov Fərman Nazim oğlu
4.	Məşqçi	Qafarov Nətiq Eldar oğlu
5.	Məşqçi	Əliyev Bəhmənyar Balayar oğlu
BUDO DÖYÜŞ NÖVLƏRİ		
1.	Böyük məşqçi	Rəfiyev Faiq Əltağı oğlu
2.	Baş məşqçi (free kontakt)	Hümbətov Həbil Abbasqulu oğlu
3.	Baş məşqçi (full kontakt)	Vəliyev Səbuhi Telman oğlu
4.	Baş məşqçi (submission)	Hüseynov Ceyhun Dayandur oğlu
5.	Baş məşqçi (semi kontakt)	Hüseynov İlqar Əmir oğlu
6.	Baş məşqçi (layt kontakt)	İbişov Ayaz Allahşükür oğlu
CIU-CITSU		
1.	Böyük məşqçi (böyükklər) Fighting (JJIF)	Seyidov Tehran Mir-Əli oğlu
2.	Böyük məşqçi (böyükklər) Fighting (JJIF)	Salamnov Səlim Telman oğlu
3.	Böyük məşqçi (gənclər) Fighting (JJIF)	Seyidov Ruslan Mir-Əli oğlu
4.	Böyük məşqçi (böyükklər) Ne-vadza (JJIF)	İbişov Elşən Fəxrəddin oğlu
5.	Böyük məşqçi (JJIF) Ne-vadza (gənclər)	Hüseynov Elçin Fazil oğlu
CORİYO KUNQ FU		
1.	Baş məşqçi	Mahmudzadə Davud Hüseynəli oğlu
2.	Məşqçi (full, layt, kontakt)	İbrahimov Rafiq
3.	Məşqçi (kunq fu full kontakt)	Məhərrəmov Nəmiq
4.	Məşqçi (tau lu)	Vəliyev Zahid
ÇOXMÜBARİZƏLİ İDMAN DÖYÜŞ NÖVLƏRİ		
1.	Baş məşqçi	Muradov Vüqar Nurəddin oğlu
2.	Baş məşqçi (böyükklər)	Əliyev Tuncay Mübariz oğlu
3.	Baş məşqçi (gənclər)	Əhmədov Yunis İnqilab oğlu
4.	Baş məşqçi (yeniyetmələr)	Nəcəfəliyev Zülfüqar Bayram oğlu
5.	Məşqçi (böyükklər)	Məmmədov Rəmin Nurislam oğlu
6.	Məşqçi (gənclər)	Bayramov Siyavuş Məhrəbi oğlu
7.	Məşqçi (yeniyetmələr)	Gülməliyev Anar Sabir oğlu
ƏNƏNƏVİ KARATE-DO		
1.	Baş məşqçi	Hətəmov Əhməd Süleyman oğlu
2.	Məşqçi	Hətəmov Bəhram Süleyman oğlu
3.	Məşqçi	Bağırov Seyran Əli oğlu
4.	Məşqçi	Eynalov Mehman Telman oğlu
HAPKİ DO		
1.	Baş məşqçi	Məmmədli Süleyman
2.	Baş məşqçi (böyükklər)	Hacıyev Vidadi
3.	Baş məşqçi (gənclər)	Məmmədli Orxan
JUBOKSİNQ CİTSU		

1.	Baş məşqçi (böyükər)	Ağakışiyev Sənani Səyaf oğlu
2.	Baş məşqçi (gənclər)	Xudaverdiyev Dəyanət Xudaverdi oğlu
3.	Baş məşqçi (qadınlar)	Məmmədova Lalə Nazim qızı
KARATE-DO		
1.	Baş məşqçi (kişilər)	Məmmədov Anar
2.	Böyük məşqçi (kişilər)	Xamoyev Elşən
3.	Baş məşqçi (qadınlar)	Aslanov Azər
4.	Böyük məşqçi (qadınlar)	Qarayev Əbülfət
5.	Baş məşqçi (gənc oğlanlar)	İsayev Elmir
6.	Baş məşqçi (gənc qızlar)	Pirvediyev Namiq
7.	Baş məşqçi (yeniyetmə oğlanlar)	Rəcəbov Əli
8.	Baş məşqçi (yeniyetmə qızlar)	Fərhadov Xəyal
9.	Baş məşqçi (kata)	Salmanov Oqtay
KONTAKT KARATE		
1.	Baş məşqçi (şotokan)	Quliyev Həsən Əbdülhəsən oğlu
2.	Baş məşqçi (kontakt)	Bəgalizadə Sirac Şahlar oğlu
KOSİKİ KARATE-DO		
1.	Baş məşqçi	Berzigiyyarov Talib Qulam oğlu
2.	Baş məşqçi (gənclər)	Mustafayev Yuri Eduardoviç
3.	Baş məşqçi (yeniyetmələr)	Oqnev Rasim Şamil oğlu
4.	Məşqçi (yeniyetmələr)	Mövsumzadə Nazim Gülağa oğlu
KUNQ – FU		
1.	Baş məşqçi (taolu)	Allahverdiyev Ramil Fazil oğlu
2.	Baş məşqçi (gənclər)	Mustafayev Aqil Amil oğlu
3.	Baş məşqçi (yeniyetmələr)	Orucov Ellər Niyaz oğlu
4.	Baş məşqçi (qızlar)	Süleymanov Anar Rövşən oğlu
5.	Baş məşqçi (taolu)	Əsədov Rafət Qürbət oğlu
KYOKUŞİN KARATE		
1.	Baş məşqçi (gənclər, kişilər və qadınlar)	Məmmədov Samir Elman oğlu
2.	Baş məşqçinin köməkçisi	Əhmədov Mehdi Məmməd oğlu
3.	Baş məşqçi (uşaqlar və yeniyetmələr)	Səfərov Oruc Qorxmaz oğlu
KYOKUŞINKAYKAN KARATE və CİYUTAİDO		
1.	Baş məşqçi (kişilər və qadınlar)	Əzizov Teyub Ağayar oğlu
2.	Baş məşqçi (kişilər və qadınlar)	Gülaliyev Elşad Əlgüşad oğlu
3.	Baş məşqçi (gənclər, yeniyetmələr və qızlar)	Aliyev Elgiz Fikrət oğlu
4.	Baş məşqçi (gənclər, yeniyetmələr və qızlar)	Şahbalayev Oruc Zikrəddin oğlu
5.	Məşqçi	Mahmudov Şaqzim Teymur oğlu
6.	Məşqçi	Rəsulov Pərviz Fazil oğlu
7.	Məşqçi	Daşdəmirov Anar Fuad oğlu
8.	Məşqçi	Xosrovlu Faiq Mirzəxan oğlu
QOCYU-RYU OKİNAVA KARATE-DO VƏ KOBUDO		
1.	Baş məşqçi	Allahverdiyev Tarverdi Əflan oğlu
2.	Baş məşqçi	Həziyev Vüqar Həzi oğlu
3.	Məşqçi	Qavamzadə Əlirza Bəhmən oğlu
4.	Məşqçi	Əhmədov Yusif Ağabəy oğlu
5.	Məşqçi	Məhərrəmov Vahid Tofiq oğlu
MUAY-TAY		
1.	Baş məşqçi	
2.	Böyük məşqçi (kişilər)	İsayev Şəhriyar
3.	Böyük məşqçi (gənclər və yeniyetmələr)	Əliyev Fəxri
4.	Məşqçi	Həsənsəyid Azər

5.	Məşqçi	Həsənov Xəyyam
6.	Məşqçi	Əsədov Vüqar
UŞU		
1.	Baş məşqçi	Həsənsəyid Azər Kamal oğlu
2.	Böyük məşqçi (sanda)	Səlimov Baharəddin
3.	Baş məşqçi (gənclər)	Eminov Elçin
4.	Məşqçi (tao)	Məmmədov Vəqif
5.	Məşqçi (tayçi)	Həsənova Tomris
ALPAQUT		
1.	Baş məşqçi	Namazov Vəşif İmran oğlu
2.	Baş məşqçi (aypara sistemi)	Vəliyev Şahlar Nurəddin oğlu
3.	Baş məşqçi (batur sistemi)	Qasimov Rəfiq Qasim oğlu
4.	Baş məşqçi (caymaz sistemi)	Cəfərov Cəfər Fazil oğlu
5.	Baş məşqçi (qurşaq sistemi)	Hüseynov Qabil Hüseyn oğlu
6.	Baş məşqçi (kaçut sistemi)	Eminov Nətiq İlham oğlu
7.	Baş məşqçi (qızlar və qadınlar)	Əliyeva Nuray Tərlan qızı
PENÇAK SİLAT		
1.	Baş məşqçi (böyüklər)	Bayramov Məqami Nətiq oğlu
2.	Baş məşqçi (gənclər)	Şəmilli Əkbər Teymur oğlu
3.	Baş məşqçi (yeniyetmələr)	Hətəmov Əfrand Zəfər oğlu
SUMO		
1.	Baş məşqçi	Abdullayev Samir Süleyman oğlu
2.	Məşqçi	Ələkbərov Elşən Mehman oğlu
3.	Məşqçi	Cəfərov Ayaz Azad oğlu
SAVAT		
1.	Baş məşqçi (canne üzrə/böyüklər)	Əliyev Rəfiq Haqverdi oğlu
2.	Baş məşqçi (canne üzrə/gənclər)	Əliyev Həsən Xəliddin oğlu
3.	Baş məşqçi (assaut üzrə/böyüklər)	Tağıyev Soltan
4.	Baş məşqçi (assaut üzrə/gənclər)	Tağıyev Hakim
5.	Baş məşqçi (combat üzrə/böyüklər)	Hüseynov Ruxi Malik oğlu
6.	Baş məşqçi (combat üzrə/gənclər)	Səfərov Elvin
ŞAOLİN DÖYÜŞ SƏNƏTİ		
1.	Böyük məşqçi	Əliyev Rəfiq Haqverdi oğlu
2.	Baş məşqçi (taolu üzrə)	Əliyev Rəuf Alan oğlu
3.	Baş məşqçi (sanda üzrə/böyüklər)	Əliyev Həsən Xəliddin oğlu
4.	Baş məşqçi (sanda üzrə/gənclər)	Xəlilov Hikmət Elyas oğlu
5.	Baş məşqçi (peşəkar döyüşlər üzrə/böyüklər)	Hüseynov Ruxi Malik oğlu
6.	Baş məşqçi (peşəkar döyüşlər üzrə/gənclər)	Mikayılov Toğrul Bahadır oğlu
ŞİTO-RYU KARATE-DO		
1.	Baş məşqçi	Əhmədov Qədir Gülağa oğlu
2.	Baş məşqçi	Əlizadə Amid Rəuf oğlu
3.	Baş məşqçi	Umudov Rəşad Qalamirzə oğlu
ŞOTOKAN KARATE-DO		
1.	Baş məşqçi (kişilər)	Qarayev Əbülfət İsfəndiyar oğlu
2.	Baş məşqçi (qadınlar)	Xudavərdiyev Seymur Rəşid oğlu
3.	Baş məşqçi (gənclər/yeniyetmələr)	Məhmudov Gündüz Vəqif oğlu
VKC NÖVLƏRİ ÜZRƏ KARATE-DO		
1.	Baş məşqçi (şobu)	Aslanov Azər
2.	Baş məşqçi (kontakt növləri)	Süleymanov Orxan Afət oğlu
3.	Baş məşqçi köməkçisi (kontakt növləri)	Nəhmədov Ənvər Zaur oğlu
4.	Baş məşqçi	Hüseynov Şəmsi Əmir oğlu

5.	Böyük məşqçi	Fərhadov Xəyal Yuriy oğlu
6.	Böyük məşqçi	Abasov Mövsümağa Ədalət oğlu
VİNQ ÇUN		
1.	Baş məşqçi	Sayadov Asif Məhəmmədhanifə oğlu
2.	Baş məşqçi (böyükklər)	Rəsulzadə Arzuman Hüseyn oğlu
3.	Baş məşqçi (gənclər)	Qurbanov Ayaz Rasim oğlu
4.	Baş məşqçi (uşaq və yeniyetmələr)	Zülfiyev Elsevər Səxavət oğlu
5.	Baş məşqçi (qadınlar)	İsmayılov Kamil Abdulla oğlu
ÇERLİDİNQ		
1.	Baş məşqçi	Vlasova Alla Petrovna
2.	Məşqçi	Həsənova Nigar Heydər qızı
KARLAR İDMANI		
1.	Məşqçi (şahmat)	Jigannurov Rammiz Axmudallayevic
2.	Məşqçi (güləş)	Rəşidov Rəşad Yusif oğlu
3.	Məşqçi (güləş)	Əliyev Süleyman Hacıəli oğlu
4.	Məşqçi (karate)	Xudaverdiyev Seymur Rəşid oğlu
5.	Məşqçi (karate)	Nuriyev Anar Sərəncam oğlu
GÖZDƏN ƏLİL ŞAHMAT VƏ DAMA		
1.	Baş məşqçi (şahmat)	Ağalarov Həbibulla İsmixanovic
2.	Baş məşqçi (dama)	Cabbarov Camal Xəlil oğlu
MİLLİ İDMAN NÖVLƏRİ		
Zorxana və pəhləvan güləşi		
1.	Baş məşqçi (kişilər)	Qurbanov Ağayusif Kazım oğlu
2.	Böyük məşqçi (gənclər)	Orucov Xəyyam Hüseyn oğlu
3.	Məşqçi	Qurbanov Vüqar Ağayusif oğlu
4.	Məşqçi	Qurbanov Seymur Əlipənag oğlu
5.	Məşqçi	Qurbanov Orxan Xanmurad oğlu
Milli güləş		
1.	Baş məşqçi	Qurbanov Ağayusif Kazım oğlu
2.	Böyük məşqçi	Qurbanov Vüqar Ağayusif oğlu
Kabaddi		
1.	Baş məşqçi (kişilər)	Qurbanov Ağayusif Kazım oğlu
2.	Baş məşqçi (qadınlar)	Ocaqverdiyev Fərhad Müslüm oğlu
3.	Böyük məşqçi (qadınlar)	Qurbanov Kazım Xanlar oğlu
4.	Məşqçi (kişilər)	Qurbanov Vüqar Ağayusif oğlu
ABA güləşi		
1.	Baş məşqçi	Əliavşarov Ələkbər Əliəsgər oğlu
2.	Məşqçi	Ocaqverdiyev Fərhad Müslüm oğlu
3.	Məşqçi	Balaşov Naib Əziz oğlu
4.	Məşqçi	Mənsimov Hüseyn Əhməd oğlu
Kəmərləş		
1.	Baş məşqçi	Abdullayev Samir Süleyman oğlu
2.	Məşqçi (kişilər)	Cəfərov Ayaz Azad oğlu
3.	Məşqçi (qadınlar)	Ocaqverdiyev Fərhad Müslüm oğlu
4.	Məşqçi	Zaidov Natiq Əlişan oğlu
Kures güləşi		
1.	Baş məşqçi	Abdullayev Samir Süleyman oğlu
2.	Məşqçi	Ocaqverdiyev Fərhad Müslüm oğlu
Milli qurşaq		
1.	Baş məşqçi	Abdullayev Samir Süleyman oğlu
2.	Məşqçi	Cəfərov Ayaz Azad oğlu

3.	Məşqçi	Qurbanov Seymur Əlipənah oğlu
4.	Məşqçi	Zaidov Natiq Əlişan oğlu
Nərd		
1.	Baş məşqçi	Əsgərov Nicat
2.	Məşqçi	Ocaqverdiyev Fərhad Müslüm oğlu
Mas-resling		
1.	Baş məşqçi	Abdullayev Samir Süleyman oğlu
2.	Məşqçi	Əliyev Ramiz Səfər oğlu
MOTOSİKLET İDMANI		
1.	Baş məşqçi (motokross üzrə)	Əhmədov Vaqif
2.	Baş məşqçi (motobol üzrə)	Abbasov Nəsimi
SƏMTİ MÜƏYYƏNETMƏ		
1.	Baş məşqçi	Mursakulov Nizami Nəsrəddin oğlu
2.	Baş məşqçi	Əliyeva Natalya Yuryevna
3.	Baş məşqçi	Solovyova Tatyana Petrovna
MƏKTƏB İDMANLARI		
1.	Baş məşqçi (cüdo)	Aliyev Vüqar Səməd oğlu
2.	Baş məşqçi (sambo)	Mustafayev İxtiyar Əziz oğlu
3.	Baş məşqçi (taekvondo)	Mustafayev Bəxtiyar Əziz oğlu
4.	Baş məşqçi (basketbol)	Əsgərova Kristina Konstatinovna
PARALİMPİYA		
1.	Baş məşqçi (atletika)	Panyutin Oleq Viktoroviç
2.	Baş məşqçi (cüdo - kişilər)	İbrahimov İbrahim Eldar oğlu
3.	Baş məşqçi (cüdo - qadınlar)	İbrahimov Ramin İbrahim oğlu
4.	Baş məşqçi (üzgüçülük)	Culfayev Alavərdi Abasoviç
5.	Baş məşqçi (pauerlifting)	İbişov İlqar Əsgər oğlu
6.	Baş məşqçi (güllə atıcılığı)	Muradov Əkbər Ədalət oğlu
7.	Baş məşqçi (kamandan oxatma)	Abbasov İlqar Əziz oğlu
8.	Baş məşqçi (adaptiv avarçəkmə)	Barabanov Aleksandr Vasilyeviç
9.	Baş məşqçi (qolbol)	Abdullayev Zahir Abdulla oğlu
10.	Baş məşqçi (para-taekvondo)	Tağızadə Fərid Əvəz oğlu
11.	Baş məşqçi (qılıncoynatma)	Məlikov Asəf Adil oğlu
12.	Baş məşqçi (stolüstü tennis)	Qubuşova Ruqiyyə Heydər qızı
13.	Baş məşqçi (boccia)	Məhərrəmov İlham Nadir oğlu
14.	Baş məşqçi (dağ xizəyi), (snoubord)	İsmayılov Məhəmməd Sahib oğlu
15.	Baş məşqçi (para - velosiped)	Həsənquliyev Amid Umud oğlu





MƏNƏ “ROSSİ” DEYİRDİLƏR

Braziliya ilə oyunda 3 qol vurmaq hər kişinin işi deyil. Bunu 1982-ci ildə dünya çempionatının qəhrəmanı italyalı Paolo Rossi bacarıb. O mundialın ki, nümayiş olunan futbolun keyfiyyətinə görə həmişə rəğbətlə xatırlanır və “Castrol Index”-in araşdırmasına görə, 1966-cı ildən 2006-cı ilə kimi olan dünya çempionatlarında ötürmələrin dəqiqliyinə (84 %) görə ən yüksək göstəriciyə malikdir.

Qolların sayəsində milli komandan 44 ildən sonra dünya çempionu olursa, 9 qolla ölkənin dünya çempionatlarında ən məhsuldar üç futbolçusundan birisənsə, səndən sonra komandan Braziliyaya qalib gələ bilmərsə, o zaman sən dahisən.

İki dünya çempionatının (1978, 1982) rəmzi yığmasında yer almırsansa, şöhrətin təsadüfi ola bilməz. Sonra bir mundial ərzində ehtiyat oyunçular skamyasında oturmağın (1986-cı ildə - Carlo Ancelotti, Marco Tardelli kimi) belə uğurlarına kölgə salmır.

UEFA-nın 2004-cü ildəki “Qızıl yubiley”i üçün Avropanın son 50 ildə ən yaxşı futbolçularını müəyyənləşdirmək məqsədilə keçirilən onlayn sorğuda Rossi 250 nəfər arasında 12-ci olur ki, bu da azarkeşlərin ona olan sevgisini göstərir.

THEY CALLED ME ROSSI

If you score three goals against Brazil, then you are the king. Such a king was the Italian Paolo Rossi in the 1982 FIFA World Cup, fondly remembered for the quality of the football on show, a view borne out by the 84% passing accuracy registered in Spain, the highest in any Finals tournament between '1966 and '2006 according to the Castrol Index.

Moreover, if thanks to your goals, the national team becomes the World Cup winner after 44 years, if you are

МЕНЯ НАЗЫВАЛИ РОССИ

Если ты забиваешь три гола Бразилии – значит, ты король! Таким королем был итальянец Паоло Росси на чемпионате мира по футболу 1982 года, которого с любовью вспоминают за высокое качество футбола, о чем свидетельствует зафиксированная в Испании точность пасов на уровне 84% - это самый высокий показатель среди всех финальных турниров с 1966 по 2006 согласно рейтингу Castrol Index.

И если команда становится по-



Amma artıq 2020-ci ildə "France Football"-un "Xeyalların komandası"-na namizədlər siyahısında ona yer tapılmır.

...Rossi 1982-ci ildə Avropanın ən yaxşı futbolçusu kimi "Qızıl top", yəni "Ballon d'Or" mükafatını qazandı. Zaman sorğuda mümkün olan 130 xaldan 115-ni (88.46%) toplamışdı. Münsiflər heyətinin 26 üzvündən yalnız ikisi onun adını anketində yazmamışdı. Öz kolleksiyamdan sorğunun nəticələrinin yer aldığı 28 dekabr 1982-ci il tarixli "France Football" jurnalını nəzərdən keçirərəkən şotlandiyalı jurnalist Alex Gordonun Rossiyə səs verməməsinə necə haqq qazandırdığına rast gəldim: *"Bilirəm ki, dünya çempionatında 6 qol vurduğu üçün Paolo Rossi dahi futbolçu sayılır. Lakin dünya çempionatının keçirildiyi ildə olsa belə, bir ildə cəmi üç oyunda uğur qazanmaq, fikrimcə, nə "Qızıl top"a layiq görülmək, nə də sorğuda ilk beşliyə düşmək üçün kifayət deyil".*

Nə etmək olar, hər kəsin öz həqiqəti var.

Ancaq Rossi böyük uğurunun təməlini hələ 70-ci illərin sonlarında qoymuşdu və bu onun "Avropada ilin ən yaxşı futbolçusu" adı uğrunda mübarizədəki nəticələrində özünü göstərmişdi: 1978-ci ildə 5-ci yer və 1979-cu ildə 6-cı yer.

Sonra o, Mişel Platini, Zbignev Bonek və digər ulduzlarla birlikdə



one of the three top scorers of the national team with 9 goals in the World Cup, and after you, the national team cannot beat Brazil, and then you are great.

If you were part of All-Star teams of two World Cup (1978 and 1982), your fame cannot be accidental. Although then you sit on the subs bench for the entire tournament (1986 FIFA World Cup, like Carlo Ancelotti, Marco Tardelli), this does not decrease your merits.

In online poll, conducted by UEFA for its Golden Jubilee in 2004, which honored best European footballers from the fifty previous years, Rossi was ranked 12th among 250 players and it shows the fans' love for him.

Although already in 2020, he does

бедителем чемпионата мира спустя 44 года благодаря твоим голам, если с 9 голамиходишь в тройку лучших бомбардиров своей страны на чемпионатах мира, и если сборная никак не может обыгрывать Бразилию после тебя, значит ты великий.

Если попадаешь в символическую сборную двух чемпионатов мира (1978 и 1982), твоя слава не может быть случайной. Если даже потом весь турнир сидишь на скамейке запасных (ЧМ-1986, как и Карло Анчелотти, Марко Тарделли), это не умаляет твоих заслуг.

В онлайн-опросе, проведенном УЕФА к «Золотому юбилею» в 2004 году, в котором чествовали лучших





futbol tarixinin ən yaxşı komandalardan biri sayılan 80-ci illərin ilk yarısının "Juventus"unda oynadı. 1982/83 mövsümündə isə 6 qolla Avropa Çempionlar kubokunun bombardiri oldu...

"Mən əvvəlcə müdafiəçi olmaq niyyətində deyildim. Paolo Rossinin 1982-ci ilin dünya çempionatında 6 qol vurmasını izlədikdən sonra kim arxa xətdə oynamaq istəyirdi ki?", - 2006-cı ilin dünya çempionu və "Qızıl top"un sahibi italiyalı Fabio Cannavaronun bu sözləri də Rossinin hücumçu kimi gücünü nümayiş etdirir.

Rossi özü isə belə deyirdi: *"Qol - hücumçu üçün "göylərdən gələn*

not make the list of candidates for the Ballon d'Or Dream Team.

...When Rossi won the Ballon d'Or in 1982, he got 115 points out of 130 possible (88.46%) for the Award. Only two out of 26 voters did not write his name in their best players list. When I flipped through France Football Magazine from December 28, 1982 from my collection, which contains the results of that election, I saw how the Scottish journalist Alex Gordon justified his not choosing Rossi: *"I know Paolo Rossi is considered a great man because he has scored six goals in the World Cup. However succeeding in just three matches in one year, even if it was the year of the World Cup, does not seem to me to deserve a Ballon d'Or, nor even a top five citation."*

европейских футболистов за пятьдесят предыдущих лет, Росси занял 12-е место среди 250 игроков, что свидетельствует о любви болельщиков к нему.

Хотя уже в 2020 году ему не нашлось место в списке кандидатов в «Команду мечты» «Золотого мяча», то есть сборную всех времен.

...В 1982 году, когда Росси выиграв «Золотой мяч» был признан лучшим игроком Европы, он получил 115 очков из 130 возможных (88,46%). Только двое из 26 членов жюри не отметили его имя в своих анкетах.

Пролистал журнал «France Football» от 28 декабря 1982 года из своей коллекции, в котором представлены итоги опроса и увидел, как шотландский журналист Алекс Гордон оправдывал свой отказ от выбора Росси: *«Я знаю, что Паоло Росси считается великим игроком, потому что он забил шесть голов на чемпионате мира. Однако за успех всего в трех матчах за год, даже если это был год проведения чемпионата мира, мне кажется, не заслуживают ни «Золотого мяча», ни даже попадания в пятерку лучших».*

Что поделать, у каждого своя истина.

Но фундамент своего величия Росси заложил еще в конце 70-х, и это отразилось на его результатах в борьбе за звание лучшего футболиста Европы - 5-е место в 1978 году и 6-е в 1979 году.

После этого он вместе с Мишелем Платини, Збигневом Бонек и



bərəkət" kimidir. Bu sizə tamamilə yeni həyat verir".

Mənim də Rossi ilə bağlı kiçik xatirəm var. Məktəb illərində futbol oynayanda, adım azacıq bənzədiyi üçün uşaqların mənə "Rossi" dedikləri yadımdadır. Ancaq 1982-ci il dünya çempionatının oyunlarını izləmişəmmi? Bax, bunu xatırlamıram, onda balaca uşaq idim...

2020-ci ildə futbol dünyası Paolo Rossi ilə vidalaşdı. Onu canlı görməyənlər şəkil və videolardan cazibədar təbəssümü ilə xatırlayacaqlar.

Rasim Mövsümzadə



What to do, everyone has their own truth.

Nevertheless, Rossi laid the foundation for his greatness back in the late 1970s, and this was reflected in his results in the fight for the European Footballer of the Year - 5th place in 1978 and 6th in 1979.

Then he, along with Michel Platini, Zbigniew Boniek and other stars, was a member of Juventus of the first half of the 1980s, considered one of the best teams in the history of football. Moreover, he was the top scorer of the European Cup in 1982/83...

"I didn't start out wanting to be a defender. Who would want to be in the back-line after having watched striker Paolo Rossi scores six goals in the 1982 World Cup?"

This quote from the 2006 World Cup and Ballon d'Or winner Italian Fabio Cannavaro for The Players' Tribune demonstrates Rossi's power as a forward.

"A goal, when it comes, is like manna from heaven for a striker. It gives you a whole new lease of life." So said Rossi himself.

I have my own little story related to Rossi. When I played football as a child, because of the slight resemblance to my name, my teammates called me Rossi. Did I watch World Cup matches in 1982? I don't even remember, then I was very small.

The football world said goodbye to Paolo Rossi in 2020. Those who have not seen him play live will remember him with his charming smile from photos and videos...

Rasim Movsumzadeh



другими звездами входил в состав «Ювентуса» первой половины 80-х, который считается одной из лучших команд в истории футбола. А потом он становился лучшим бомбардиром Кубка европейских чемпионов в сезоне 1982/83...

«Я изначально не хотел быть защитником. Кто захочет играть в обороне, увидев, как нападающий Паоло Росси забивает шесть голов на чемпионате мира 1982 года?»

Эта цитата от итальянца Фабио Каннаваро, чемпиона мира и обладателя «Золотого мяча» 2006 года, является серьезным аргументом в адрес Росси как нападающего.

«Гол, когда он наступает, для нападающего подобен небесной. Это дает вам совершенно новую жизнь». Так говорил сам Росси.

И у меня есть своя собственная маленькая история, связанная с Росси. В детстве, когда мы играли в футбол, из-за небольшого сходства моего имени с его фамилией ребята называли меня Росси. Но смотрел ли я матчи чемпионата мира 1982 года? А вот этого не помню, я был маленьким тогда.

Футбольный мир попрощался с Паоло Росси в 2020 году. Те, кто не видели его игру вживую, будут помнить его очаровательную улыбку на фотографиях и видео...

Расим Мовсумзadə

Ölkəmizdə Olimpiya Hərəkətinə və idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində bu sahələr böyük sürətlə inkişaf edib. Həm paytaxtımızda, həm də regionlarda idman kütləvi xarakter alıb. Çoxsaylı Olimpiya idman komplekslərində, stadionlarda və digər idman qurğularında uşaqlar, yeniyetmələr və gənclərlə yanaşı, yaşlı insanlar da idmanla məşğul olur. Futbol oyunları isə bütün bölgələrin idman həyatının sanki ana xətti, necə deyirlər, şah damarıdır. Bu səbəbdən də futbolun inkişafı daha çox bölgələrdən başlayır.



MİRHEYDƏR SEFİYEV: "AFFA KLUBUMUZA DƏSTƏYİNİ VƏ KÖMƏYİNİ ƏSİRGƏMİR"

Xüsusi idman ənənəsi olan İmişli-nin futbol həyatı da AFFA tərəfindən də diqqətdən kənarda qalmayıb. Bu məqsədlə "Mil-Muğan" futbol klubunun prezidenti Mirheydər Sefiyevlə müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.

- Mirheydər müəllim, əvvəlcə özünüz barədə məlumat verərdiniz.

- İxtisasca memar olsam da, lap uşaq vaxtlarımdan, təhsil aldığım dövrdə və hərbi xidmətdə olduğum dövrdə də futbolla məşğul olmuşam. 1980-ci illərdə İmişlinin "Meliorator" komandasında oynamışam. Ölkə üzrə keçirilən futbol yarışlarında iştirak etmişəm. Hücümçü olmuşam. Sonradan tale elə gətirdi ki, əmək fəaliyyətim futbolda davam etdirdim. 2004-cü ildən 2013-cü ilədək "MKT-Araz" futbol klubuna, 2013-cü ildən isə "Mil-Muğan" futbol klubuna rəhbərlik edirəm. Futbolda olmağımdan çox məmnunam. Geniş miqyaslı, mürəkkəb və düşündürən sahədir. Qələbələr, məğlubiyyətlər çox sevincli, kədərli hissləri və duyğuları yaşadır insana.

- İmişlidə futbol ənənələrinin böyük tarixi var. Müxtəlif dövrlərdə güclü təmsilçiləri olub.

2004-2007-ci illərdə "MKT-Araz" komandasını xüsusilə qeyd etmək olar. İstərdik ki, İmişli futbolunun tarixi barəsində Sizin fikirlərinizi öyrənək.

- İmişli rayonunda, futbol yarışları, əsasən, 1965-1966-cı illərdən başlayıb. "Muğan", "Məhsul", "Meliorator", "Energetik", "Lokomotiv", "MKT-Araz" və "Mil-Muğan" futbol komandaları ölkə çempionatında iştirak ediblər. Güclü, tanınmış futbolçular da olub. Əvvəllər şərait yüksək səviyyədə olmasa da, son dövrlər - 2004-cü ildən bəri İmişli rayonunda tikilən müasir stadionda yüksək səviyyədə yarışların keçirilməsi mümkündür. Hətta "MKT-Araz" - "Tiraspol" Avropa oyununun keçirilməsinin də şahidi olmuşuq. Ümumiyyətlə, İmişlidə futbola maraq həmişə çox yüksək olub. Bunu futbolçular da, hakimlər də, futbol mütəxəssisləri də təsdiq edə bilərlər. Son dövr hadisələri azarkeşləri futbolsuz qoysa da, bu həsrət həm də, öz növbəsində, azarkeşlərin futbola istəyini daha da artırıb. İnanıram ki, yarışlara icazə verilərsə, azarkeşlərin sayının əvvəlki dövrə nisbətən daha da artdığının şahidi olacağıq.

- Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı ildə İmişlidə stadionun açılışında iştirak edib. Həmin dövrləri necə xatırlayırsız?

- Müasir stadionun 2006-cı il martın 23-də açılışı olub. Həm Prezident İlham Əliyev, həm də vitse-prezident xanım Mehriban Əliyeva stadionun açılışında iştirak etmişdilər. Bütün infrastruktur barədə, stadionun Avropa standartlarına uyğun olması və digər məlumatlar Prezidentə təqdim edilmişdi. Ölkə başçısı bütün heyətlə və futbolçularla görüşərək, gələcəkdə İmişlidə daha böyük futbolun olacağına əmin olduğunu bildirmişdi. Bölgələrdə idmanın inkişafına olan diqqət və qayğının göstəricisi olaraq, ölkə başçısının İmişli rayonunda stadionun açılışında iştirak etməsi nəinki futbolçularda, həm də rayon əhalisində futbola olan marağı daha da artırıb.

- Hazırda stadionun vəziyyəti hansı səviyyədədir? Orada futbolla yanaşı digər idman növləri üzrə məşqlər keçirilirmi?

- Stadionun bütün infrastrukturu, həmişə olduğu kimi, əla vəziyyətdədir. İki oyun meydanımız var. Onlardan biri süni, digəri isə təbii ot



örtüklüdür. Yarışlar üçün tam hazır vəziyyətdədir. Daim qulluq olunur. Üç məşq meydanımız var. Hazırda azyaşlı qruplarımız məşqlərini davam etdirirlər. Stadionumuz sırf futbol üçün nəzərdə tutulub və bu yöndə tikilib. Ona görə də stadionda idmanın başqa növləri fəaliyyət göstərmir.

- "Mil-Muğan" futbol klubu hazırda Premyer Liqa və I div-

izionda iştirak etməsə də, uşaq futbolunda fəaliyyətini davam etdirir. Bu sahədə AFFA ilə qarşılıqlı fəaliyyətinizi hansı sahədə qurmusunuz?

- Koronavirus bütün dünyada, bütün sahələrə öz mənfi təsirini göstərdi. Şükürlər olsun ki, ölkəmizdə vaxtında görülən qabaqlayıcı tədbirlər sayəsində, digər ölkələrə nisbətən, bu sınaqdan

indiye qədər az itkilərlə çıxmışıq. Pandemiya ilə bağlı bütün çətinliklərə baxmayaraq, AFFA klubumuza dəstəyini və köməyini əsirgəmir. Ümumiyyətlə, həm məşqçilər, həm də digər işçilər AFFA tərəfindən əmək haqqları ilə vaxtlı-vaxtında təmin olundular. Federasiyanın açıq havada məşqlərin keçirilməsinə icazə verdiyi vaxtdan da azyaşlı qruplar məşqlərini davam etdirirlər. Bir daha demək istədim ki, AFFA-nın həm pandemiya əvvəl, həm də pandemiya dövründə futbolun inkişafı üçün "Mil-Muğan" klubuna etdiyi kömək sayəsində biz fəaliyyətimizi davam etdiririk.

Fürsətdən istifadə edib həm maddi, həm də mənəvi dəstəyə və köməyə görə AFFA-nın rəhbərliyinə, xüsusilə də icraçı vitse-prezident Elxan Məmmədova dərin minnətdarlığımızı bildiririk.

- Məlumdur ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus bütün sahələrə mənfi təsir göstərdi. İdman da böyük problemlərlə üz-üzə qaldı. Məşqlər keçirilmədi, yarışlar təxirə salındı. Bu barədə nə deyə bilərsiniz?



- Hamımız bilir ki, Azərbaycan futbolunda ən vacib işlərdən biri, bəlkə də birincisi uşaq futbolunun inkişaf etdirilməsidir. AFFA da bu məsələyə daha ciddi fikir verir. 2004-cü ildən bu günədək regionlar daxili və regionlararası yarışlarda iştirak edirik. Hətta bizim klubun qızlardan ibarət komandası da var. Respublika çempionatında iştirak edirlər. 2012-2013-cü illər mövsümündə 13 yaşlılar, 2013-2014-cü illər mövsümündə isə 15 yaşlılar arasında ölkə çempionu olmuşlar. Baxmayaraq ki, biz Premyer Liqada və I divizionda, maliyyə çətinliyi üzündən, təmsil oluna bilmirik, amma azyaşlılar arasında keçirilən ölkə çempionatında bütün yaş qrupları üzrə komandalarımız fəaliyyət göstərir. Təcrübəli məşqçilərimiz Xalıq, Ələmdar, Laçın və Murad müəllim, əsasən, məktəblərarası keçirilən yarışlara, kəndlərdə uşaqların öz fəaliyyət oyunlarına baxaraq, oradan uşaqları seçib, qruplara dəvət edirlər. Onları AFFA-nın köməyi ilə topla, idman geyimlərilə, nəqliyyatla təmin edirik. Pandemiya

görə hazırda yarışların keçirilməsi müvəqqəti dayandırılıb. Buna baxmayaraq, məşqlər davam edir və çempionat başladıqda yarışlarda iştirakımızı davam etdirəcəyik.

- Yetişdirdiyiniz futbolçular arasında hansı məşhur simalar var?

- 20-dən çox futbolçumuz Premyer Liqa və I divizion komandalarında oynayırlar. Xüsusilə Bəhlul Mustafazadəni qeyd etmək istədim. "Sabah" futbol komandasının, eyni zamanda milli komandamızın üzvüdür. Sadiq Quliyev "Qəbələ"də, Nəbi Məmmədov "Sumqayıt" komandasında oynayırlar. Bəlkə də İmişli yeganə rayondur ki, əgər I divizionda iştirak etsək, bütün futbolçular yerli oyunçulardan ibarət ola bilər.

- Futbol bütün dünyada ən çox sevilən idman növüdür. Burada inkişaf da var, problemlər də. Maraqlıdır, rayonda futbolun gələcək inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?

- Bilirik ki, böyük şəhərlərdən fərqli olaraq, rayon yerlərində, az da olsa, idmanın bir çox növləri

fəaliyyət göstərir. Əsasən maraq isə futboldur. Futbolçuların oyun və məşq meydanları, topla, idman geyimlərilə, nəqliyyatla təmin olunması futbola marağı daha da artırır və bilir ki, qeyd etdiyiniz kimi, futbol digər idman növlərindən daha çox seviləndir. Araşdırsanız görürsünüz ki, ən güclü futbolçular daha çox bölgələrdən çıxıb, xüsusilə də iqlimi isti olan bölgələrdən. Çox təəssüf ki, bizim klubda 17 yaşdan sonra futbolçular digər klublara getməli olurlar və bəzən də klublara qəbul olunmayanda erkən yaşda futboldan gedirlər. Bu səbəbdən futboldan gedənlər arasında istedadlılar da az deyil. Yəqin ki, AFFA-nın köməyi ilə yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq. Mən tam əminəm ki, bundan sonra da bizim yetirmələrimiz ölkəmizin ən güclü futbolçularının siyahısında olacaqlar. İnşallah, siz də bunun şahidi olacaqsınız!

Anar Əhmədov
"Olimpiya dünyası"



Azərbaycan ağır atleti dördqat Avropa çempionudur

Moskvada kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatında Azərbaycan komandasının üzvü Boyanka Kostova birdən qaldırma hərəkətində 95 kiloqram nəticə ilə bürünc, təkənla qaldırma hərəkətində isə 116 kiloqram ilə qızıl medal qazanıb. Toplam 211 (95 + 116) kiloqram nəticə göstərən atletimiz yekun sıralamada Avropa çempionatının qızıl medalına sahib çıxıb. O, 59 kiloqram çəki dərəcəsinə mübarizə aparıb.

Xatırladaq ki, B.Kostova 2012, 2015 və 2016-cı illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.



Azərbaycan paralimpiyaçılarının 9 lisenziyası var

Azərbaycan idmançıları Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına indiyədək 9 lisenziya qazanıblar.

Lisenziyalar atletika (3), atıcılıq (2), üzgüçülük (3) və pauerlifting (1) növləri üzrə əldə edilib.



Paralimpiya Oyunlarına vəsiqəni atletika üzrə Oloxan Musayev, Samir Nəbiyev, Kamil Əliyev, üzgüçülük üzrə Raman Salei, Dana Şandibina, Vəli İsrailov, güllə atıcılığı üzrə Yelena Taranova, Kamran Zeynalov, pauerlifting üzrə Elşən Hüseynov qazanıblar.

Hazırda lisenziya yarışları davam edir.

Azərbaycan qılıncoynadanı dünya birinciliyində bürünc medala sahib çıxıb

Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova yeniyetmələr arasında bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran idmançımız 1/16 finalda Misir təmsilçisi Adel Eldokşın (15:8) ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11) məğlub



edib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası qılıncoynadanı Li Yunseo üzərində 15:6 hesablı inamlı qələbə qazanan

Z.Hüseynova dünyanın ən güclü 4 yeniyetmə sablyaçı sırasına yüksəlməklə turnirin bürünc medalını təmin edib. Təmsilçimiz finalın bir addımlığında dünya birinciliyinin qalibi ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə udub.

Bu, Azərbaycanın qılıncoynatma tarixində sablya üzrə yeniyetmələrin dünya birinciliyində qazanan ilk medaldır.

Xatırladaq ki, daha əvvəl şpaqçımız Ruslan Həsənov 2019-cu ildə Polşanın Torun şəhərində keçirilən gənclərin dünya birinciliyində bürünc medal qazanıb.

Azərbaycan idmançıları Tokio-2020 Olimpiadasına 16 lisenziya qazanıblar

Azərbaycan idmançıları Tokio şəhərində keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına indiyədək 16 lisenziya qazanıblar.

Lisenziyalar atletika (2), atıcılıq (1), bədii gimnastika (2), idman gimnastikası (2), sərbəst güləş (3), qadın güləşi (1), yunan-Roma güləşi (1), üzgüçülük (1), velosiped (şose, 1), boks (1), taekvondo (1) növlərində qazanılıb.

Olimpiya Oyunlarına vəsiqəni atletika üzrə Anna Skidan (çəkiatma), Nazim Babayev (üç təkənla tullanma), üzgüçülük üzrə Maksim Şemberev (400 m qarışıq), qadın güləşi üzrə Mariya Stadnik (50 kq), sərbəst güləş üzrə Şərif Şərifov (97 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), yunan-Roma güləşi üzrə İslam Abbasov (87 kq), bədii gimnastika üzrə Zöhrə Ağamirova (çoxnövcülük), Aliyə Paşayeva,

Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümətovadan ibarət qrup hərəkətləri komandası (qrup, çoxnövcülük), idman gimnastikası üzrə Marina Nekrasova (çoxnövcülük), İvan Tixonov (çoxnövcülük), güllə atıcılığı üzrə Ruslan Lunyov (25 metr məsafəyə kiçikçaplı

tapançadan atəşəçma), taekvondo üzrə Milad Beigi Harçeqani (80 kq), boks üzrə Tayfur Əliyev (57 kq) əldə ediblər. Həmçinin Azərbaycan millisi şose velosipedi idman növündə 1 lisenziyaya sahib olub.

Hazırda lisenziya yarışları davam edir.



Azərbaycan cüdoçuları turniri 3 medalla başa vurublar

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə "Böyük dəbilqə" turniri başa çatıb.

Azərbaycan komandası yarış 1 qızıl, 2 bürünc medalla başa vurub. Belə ki, yığmamıza qızıl medalı Zelim Katsoyev (100 kq) qazandırılıb. Belə ki, 1/16 finaldan mübarizəyə başlayan Azərbaycan təmsilçisi növbə ilə Kiril Maret (Fransa), Zlatko Kumriç (Xorvatiya), Kayhan Özçiçək-Takagi (Avstraliya) və Qriqori Minaşkinə (Estoniya) qalib gələrək finala yüksəlib. O, hələdici görüşdə yaponiyalı Aron Vulfu da məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər cüdoçumuz Nicat Şixəlizadə (66 kq) bürünc medal qazanıb. Belə ki, 1/16 finalda Çingizxan Saginaliyevi (Qırğızıstan) və 1/8 finalda Dmitri



Minkounu (Belarus) mübarizədən kənarlaşdıran idmançımız komanda yoldaşı Orxan Səfərovlə görüşüb və qarşılaşmadan qalib ayrılıb. Yarımfinalda yapon cüdoçu Abeyə uduzan Nicat 3-cü yer uğrunda qarşılaşmada Fransanı təmsil edən Kilian Le Bloşla üz-üzə gəlib. Rəqibinə qalib gələn Nicat Şixəlizadə bürünc medal qazanıb.

Daha bir bürünc medalı komandamıza 81 kq-da Murad Fətiyev qazandırılıb. Yarışa 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Danial Ste-

pien (Polşa) və Din Gəmeri (İsrail) mübarizədən kənarlaşdırılıb. O, 1/4 finalda Vədat Albayrak (Türkiyə) ilə dueldən məğlub ayrılıb. İdmançımızın təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli rəqibi David Karapetyan tatamiyə çıxmadığı üçün Fətiyev qalib elan edilib. Üçüncü yer uğrunda qarşılaşmada italiyalı rəqibi Antonio Espozitoya qalib gələn cüdoçumuz bürünc medal qazanıb.

Beləliklə, ardıcıl iki nüfuzlu yarışda 3-cü yeri tutan Murad Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb.

93 ölkənin cüdoçularının mübarizə apardığı turnirdə Azərbaycan millisi medalların əyarına görə ümumi hesabda 7-ci, kişilərin yarışında 4-cü yeri tutub.

Üzgüçü Ramil Vəlizadə Olimpiadaya B lisenziyası qazanıb

Martın 19-dan 21-ə kimi İstanbulda keçirilən və 7 ölkənin qatıldığı Olimpiadaya lisenziya xarakterli beynəlxalq yarışda Azərbaycan millisinin 8 idmançısı iştirak edib.

Yarışın birinci günündə millimizin üzgüçüsü Ramil Vəlizadə 200 metr batterflay üsulunda 1 dəqiqə 59 saniyə nəticə ilə beynəlxalq turnirin mütləq qalibi olub. Bununla da idmançımız Tokio 2020 Yay Olimpiya Oyunlarına B lisenziyası qazanıb. Digər idmançımız Məryəm Şeyxalızadəxangah 100 metr batterflay üsulunda A finalına vəsiqə



qazanaraq finalda gümüş, 50 metr batterflay üsulunda isə A finalına vəsiqə qazanaraq finalda bürünc medalına layiq görülüb.

Üzgüçülük milli komandasının baş

məşqçisi Rəşad Əbdürrəhmanov deyib: "Türkiyədə keçirilən bu turnirdə Ramil Vəlizadə, Məryəm Şeyxalızadəxangah və millimizin digər üzvlərinin yüksək nəticə göstərmələri bu il Türkiyədə keçiriləcək İslam Həmrəyliyi Oyunlarında komandamızın medallar qazanacağına böyük ümidlər yaradır. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin federasiyamızın dəstəyi, məşqçilərimizin səyi nəticəsində son bir ayda millimiz nəticə etibarilə dörd idman ustası dərəcəsi və Tokio-2020 Yay Olimpiya Oyunlarına B lisenziyası qazanıb. Bu da öz növbəsində Azərbaycanda üzgüçülük idmanının tarixində yeni rekorddur".

İdman gimnastlarımız Avropa çempionatında

Aprelin 21-25-də İsveçrənin Bazel şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Yarışda ölkəmizi 5 gimnast təmsil edəcək. Millimizin heyətində Ağamurad Qəhrəmanov, İvan Tixonov, Nikita Simonov, Marina Nekrasova və Milana Minakovskaya birincilik uğrunda mübarizə aparacaqlar.


Qeyd edək ki, turnirdə 38 ölkədən 280 idmançının mübarizə aparacağı gözlənilir.



Millimizin rəqibinin yeni baş məşqçisi belli olub

Futbol üzrə Belarus millisinin yeni baş məşqçisi müəyyənəlib. Komandaya Georgi Kondratyev rəhbərlik edəcək.

G.Kondratyev yığmaya iyunadakı yoldaşlıq görüşlərində rəhbərlik edəcək. Belarus komandası iyunun



2-də Azərbaycanla, beş gün sonra isə Sierra Leone ilə üz-üzə gələcək. Hər iki görüş Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, G.Kondratyev istefa vermiş Mixail Marxeli əvəzləyib. G.Kondratyev 2011-2014-cü illərdə də Belarus millisinin məşqçisi olub.



+99455 208 97 62
+99412 480 41 02
+99412 496 24 63

salon@offisa.com
www.offisa.com



VIP Sport
professional



*Tofiq Bahremov adına
Respublika Stadionu*

Tel: (+994 12) 564 86 23

Mob: (+994 55) 464 13 31

www.vipsport.az

SİRAB®

1950



Çempionluğumuz
üçün!